

KÜRD xalqı mübariz və qəhrəman xalqıdır

H.Əliyev

DİPLOMAT

www.Diplomata-kurdi.com

№ 5 (204) 11-17 Fevral, Şubat sal 2013
Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û siyasî

Qiyməti: 40 qəpik
Həjaye:

**Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslamı çox ağır dardan!**

**Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sındırmış göy məscidləri.**

**Müsəlman keçmişin öyrənsə əgər,
Kürdün dərgahına daim baş əyər.**

Səbahəddin Eləgü




Səh. 2

**Serbiya Respublikasının Prezidenti
Tomislav Nikoliç Heydər
Əliyev Fondunda olmuşdur**



Səh. 4

**Serok Barzanî li
İrlandaya Bakur e**



Səh. 4

**Deriyên Kurdistanê ji
bo Elmanyayê vekirî ye**




Səh. 14

**Türk'ün Kürde, Kürdün Türke
kurşun sıkması haramdır!**



Səh. 7

AP Demirtaş'tan dinledi



Səh. 3

**Şok! Öcalan
həbsdən çıxarıldı!**



Səh. 8-9

YALAN AYAQ TUTAR, ANCAQ YERİMƏZ
Azərbaycan Kürdlərinin başının beləsi Kamil Həsənov, mən güman edirdim ki, siz Hacı olandan sonra, düzgün eməllərin sahibi olmağa çalışacaqsınız.

**Турция потратила \$400 млрд за 30 лет
противостояния с курдскими сепаратистами**

Səh. 15

**Ərdöğan hakimiyyətinin
siyasi taleyi PKK-dan asılıdır**

Səh. 3

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

Səh. 10-13

**Германо-курдистанский экономический
форум стартовал в Эрбиле**

Səh. 15

PKK çekên xwe teslimê Barzanî dike

Səh. 4

Ailelerden ortak ses

Səh. 14



Səh. 6

Kişanak li Meclîsê Axifî



Səh. 6

**Obama Çepik Li
Pêvajoya İmrالیyê Da**



Səh. 5

**Qalx ayağa,
müsəlman!**



Səh. 4

**Gotara Hevkarya
Hêzên Kurdistanî**

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Heydər Əliyev Fondunda olmuşdur

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç və xanımı Dragitsa Nikoliç Heydər Əliyev Fondunda olmuşlar. Qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.

Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi.

Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir

və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Tomislav Nikoliç və xanımı ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotosəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular. Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün bey-

nəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaranadan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət

xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış

dan sonra xatirə kitabına ürkəzlərini yazdı. Ali qonağa Heydər Əliyev Fondunun



oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

Serbiyanın Prezidenti Tomislav Nikoliç Fondla tanışlıq-

hədiyyəsi təqdim olundu. Serbiyanın Prezidenti Tomislav Nikoliç və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir. Serbiya Prezidentini və nümayəndə heyətini bir daha Bakıda salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirdi. 2011-ci illə müqayisədə 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını bildiren dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Serbiyaya sərmayə qoyuluşunda yaxından iştirak edir və bu fəaliyyət iqtisadi əlaqələrin inkişafından xəbər verir. Bu səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafına zəmin yaratdığını deyən Prezident İlham Əliyev Serbiya-Azərbaycan mədəni və humanitar əlaqələrinin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal

İlham Əliyevin adından Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir

əməkdaşlıq edir.

Beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndiril-

baycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu

lament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

XXX

Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildiren Serbiya dövlətinin başçısı Tomislav Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Tomislav Nikoliç qeyd etdi ki, Serbiya və Azərbaycanı xalqlarımız arasında olan yaxın əlaqələrin tarixi və strateji tərəfdaşlığa bağlılıq birləşdirir. Serbiya dövlətinin başçısı ölkələrimiz arasında mədəni, elmi və digər sahələrdə münasibətlərin inki-

şafının vacibliyini bildirdi. Serbiyanın Azərbaycan ilə dialoq və əməkdaşlığın inkişaf etdirilməsində hər zaman maraqlı olduğunu qeyd edən Prezident Tomislav NIKOLIÇ dedi:

- Təmsil etdiyim ölkə üçün Azərbaycan dövlətlərimizin ərazi bütövlüyü məsələsində bizimlə eyni mövqeni paylaşan, son dərəcə vacib və yaxın bir tərəfdaşdır. Azərbaycan kimi Serbiya da çətinliklərlə üz-üzə gəlməkdədir və bu çətinliklərə, habelə bölgəmizdə yerləşən bütün ölkələrə ardıcıl, konstruktiv, adekvat və dostyana tərzdə yanaşmağa çalışır. Digər dövlətlər kimi biz də ölkəmizin ərazi bütövlüyünü, ləyaqətini və qanunlarını təhlükə altına qoya bilmərik. Buna baxmayaraq, biz yenə də dialoqun aparılmasına və bölgəmizdə hazırda mövcud olan ziddiyyətlərin ən mükəmməl və düzgün üsullarla həll olunmasına tam hazırıq. Serbiya Prezidenti əmin olduğunu bildirdi ki, xalqlarımız və ölkələrimiz arasında qurulan münasibətlər qarşılıqlı anlaşma və dəstəyin davamlı təkmilləşməsinin nümunəsi olaraq qalacaqdır.



məsində, ərazi bütövlüyü məsələlərində mövqələrimizin üst-üstə düşdüyünü vurğulayan Prezident İLHAM ƏLİYEV dedi:

- Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağır problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azər-

ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Par-

İlham Əliyev və Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak etmişlər

Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak etmişlər. Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül



dəstələri qoydular. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül

dəstələri qoydular. Məlumat verildi ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rə-

Əməkdar Memar Sənan Salamzadədir. Būrūncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılmışdır. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəklində çəkildilər.

Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur

Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi olmuşdur.

"Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Beynəmməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov və Serbiya Respublikasının xarici işlər naziri İvan Mrkiç imzaladılar.

Şok! Öcalan həbsdən çıxarıldı!

Türkiyə mətbuatı Abdullah Öcalanın İmralıdan gizlicə çıxarıldığını iddia edir. Terrorist başçısı Abdullah Öcalan İmralıdan çıxarılıb Şimali İraqa aparıldı. İmralıda olmadığı iddiası ilk deyil.


Abdullah Öcalanın İmralıdan çıxarıldığına dair daha əvvəl də bənzər xəbərlər çıxmışdı. Daha əvvəl "Aydınlıq" qəzetində Öcalanın adadan çıxarılıb Bursaya aparıldığı iddiasını ortaya atmışdı. Bu iddia Ankaranın gündəminə qədər girmişdi, ancaq xəbər təsdiqlənməmişdi.

Yalan olma ehtimalı xeyli yüksək görünən xəbəri "Sözcü" qəzeti manşet olaraq baş hissədə yayımladı. Qəzetin iddiasına görə PKK ilə də razılığa gəlinib.

TƏYYARƏ İLƏ APARILDI İDDİASI

Qəzetin yazdığına görə, Öcalan gizlicə bir təyyarə ilə Səlahəddin şəhərinə aparıldı. Burada Bərzaninin qərargahında qonaq edildi. PKK ilə MİT arasındakı görüşmələr də qəzetin iddiasına görə burada reallaşdı. İddiaya

görə, MİT ilə görüşmələrdə Öcalan PKK idarəçiləri ilə



masanın qarşı tərəfindən iştirak etdi.

PKK İLƏ RAZILAŞMA VARMI?

Xəbərin davamında da PKK ilə 3 mərhələli yol xəritəsi mövzusunda hökumətin razılışdığı iddia edilir. Xəbərə görə, MİT Məsləhətçisi Hakan Fidan ilə

Öcalanın razılışdığı bu 3 maddə PKK-nın yayım orqanı Nuçe TV-nin internet saytı 'bestanuce.org'-da yayımlandı.

PKK saytı, şəxsən Apo'nun hazırladığını bebildirdiyi 3 mərhələli yol xəritəsini bu cür açıqladı:

APONUN HAZIRLADIĞI 3 MADDƏ

1-ci MƏRHƏLƏ: Hökumət, ana dildə müdafiə etmə haqqından sonra KCK məhbuslarının azad etməsini təmin edəcək hüquqi tənzimləmələri edəcək. PKK da bu addımlara paralel olaraq hərəkətlərini dayandıracaq. İki tərəf, 'qarşılıqsızlıq mühitini qalıcı olaraq' elan edəcək.

2-ci MƏRHƏLƏ: Türkiyə, Suriya Kürdüstanını tanıyacaq. PKK da buna qarşılıq olaraq Türkiyədəki silahlı güclərini sərhəd xaricinə çəkəcək.

3-cü MƏRHƏLƏ: Konstitusiya dəyişdiriləcək. Ana dildə təhsil və muxtariyyət konstitusiya ilə təsdiqlənəcək. internetxeber.com

"PKK silahı yerə qoyur"

Hazırda İraqın Kandil dağında təxminən 6-7 min arası silahlı döyüşçü Türkiyəyə qayıtmağa hazırlaşır

İngiltərənin "The Guardian" qəzeti PKK terror təşkilatı ilə Türkiyə hökuməti arasında imzalanan razılışma ilə əlaqədar



maraqlı məqalə dərc edib. Məqələdə qeyd edilib ki, terrorla mübarizə adı altında aparılan danışıqlar rəsmi Ankara ilə PKK-nı xeyli yaxınlaşdırıb. Türkiyə hökumətinin müraciətlərinə müsbət cavab verməyə başlayan PKK döyüşçüləri artıq silahı yerə qoyaraq öz evlərinə qayıtmaq niyyətindədir.

Qəzetin iddiasına görə, hazırda İraqın Kandil dağında təxminən 6-7 min arası silahlı döyüşçü Türkiyəyə qayıtmağa hazırlaşır. İraqı tərk edərək Türkiyəyə qayıdacaq terror təşkilatının üzvləri silah-sursatlarını Ərbildə Kürd Regional Birliyinin başçısı Məsud Bərzaniyə təfilsiz verəcək. **faktxeber**

"Bu dəfə vəziyyət fərqlidir. Baş nazir Rəcəb Tayyib Ərdoğan MİT rəhbərinə, 14 ildir ki, həbsxanada saxlanılan PKK lideri Abdullah Öcalan ilə görüş təlimatını məhz ictimaiyyətin qarşısında verdi". Bu sözlər İngiltərənin "Guardian" qəzetinin Türkiyə hökumətinin PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlarından bəhs olunan yazısında yer alıb. Türkiyənin özündə olduğu kimi, qonşu ölkələrdə, həmçinin Qərbdə sözügedən danışıqların nəticələri maraqla izlənilir. Qərbdə hesab edirlər ki, Türkiyə illərdir, onun üçün ciddi problemə çevrilən PKK məsələsinin həllinə heç vaxt bu qədər yaxın olmayıb.

Qəzet vurğulayır edir ki, təxminən 10 min PKK-çının silahını təslim etmək mərhələsinə gəlməsi üçün çoxlu maneələr olsa da, kürd siyasətçilərlə Ədalət və İnkişaf Partiyasının rəhbəri, baş nazir R.T.Ərdoğanın bir çox tələb və gözləntiləri üst-üstə düşür. "Kürd baharı" olacaqsas, 40 min adamın həyatına son qoyan qarşıdurmaların sona çatmasından əlavə hər iki tərəfi mükafatlar gözləyir"- yazan "Guardian" hesab edir ki, danışıqların müsbət nəticələnməsi Ərdoğan hökumətini gücləndirə və ömrünü uzada bilər.

Prosesin sonunda PKK liderinin azadlığa çıxma biləcəyi, bundan əvvəl isə onun həbsxana cəzasının ev dustaqlığı ilə əvəz olunma ehtimalının olduğu qeyd edilən yazıda, danışıqların müsbət nəticələnməyəcəyi halda, ölkənin yenidən dəhşətli terror aktlarını müşahidə edəcəyi vurğulanıb. Parisdə yanvar ayında PKK-nın öndə gedən üç qadın üzvünün prosesə maneə törətmək üçün öldürüldüyü qənaətinin gəderək gücləndiyini yazan qəzetə görə, irəlidə bir çox əngəllərin olmasına baxmayaraq, prosesin müsbət

nəticələnməsi üçün ümidlər var.

Türkiyə mətbuatı isə A.Öcalanın həbsdə olduğu İmralı həbsxanasından gizlicə çıxarıldığını iddia edir. Həmin iddiaya görə, terrorçu təşkilatın başçısı İmralıdan çıxarılıb, Şimali İraqa aparılıb. Onun İmralıda olmadığı iddiası ilk dəfə deyil ki, səsləndirilir.

Ərdoğan hakimiyyətinin siyasi taleyi PKK-dan asılıdır

A.Öcalanın İmralıdan çıxarıldığına dair daha əvvəllər də buna bənzər xəbərlər çıxmışdı. "Aydınlıq" qəzetində A.Öcalanın adadan çıxarılıb, Bursaya aparılmasıyla bağlı iddia ortaya atılmışdı. Bu iddia Ankaranın gündəminə qədər girmişdi, ancaq xəbər təsdiqlənməmişdi.

Yalan olma ehtimalı xeyli yüksək görünən xəbəri "Sözcü" qəzeti manşet olaraq, baş hissədə yayımlayıb. Qəzetin iddiasına görə, PKK ilə də razılığa gəlinib. Qəzet vurğulayır ki, A.Öcalan gizlicə bir təyyarə ilə Səlahəddin şəhərinə aparılaraq, burada M.Bərzaninin qərargahında qonaq edilib. PKK ilə MİT arasındakı görüşmələr də, qəzetin iddiasına görə, elə burada reallaşdı. İddiaya görə, MİT ilə görüşmələrdə A.Öcalan PKK idarəçiləri ilə masanın qarşı tərəfində əyləşib.

R.T.Ərdoğan isə səslənən iddialara baxmayaraq, A.Öcalanın ömürlük həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsi barədə müzakirələrin aparılmadığını bildirib. O, baş nazirin müavini Bülənt Arınçın A.Öcalanın məhkum edildiyi ömürlük həbs cəzasının ev həbsi ilə əvəzlənməsinə dair çıxışına münasibət bildirərək, qeyd edib ki, müavinin ortaya qoyduğu yanaşma, məhkəmənin qərarı deyil: "Məhkəmənin qərarı var: Ömürlük həbs

cəzası... Bülənt bəyin "Silahı yerə qoysunlar, bundan sonra ev həbsi haqqında düşünmək olar" bəyanatına dair biz heç bir məsləhətləşmələr və ya danışıqlar aparmamışıq. Bu, baş nazirin müavininin şəxsi qənaətidir. O, bunu yalnız öz şəxsi fikri olaraq, söyləyə bilər".

Ancaq bununla belə, PKK

Suriya Kürdüstanını tanıyacaq. PKK da buna qarşılıq olaraq, Türkiyədəki silahlıların ölke xaricinə çəkəcək. Üçüncü mərhələ: Konstitusiya dəyişdiriləcək, ana dilində təhsil hüququ və muxtariyyət yeni Konstitusiya ilə təsdiqlənəcək. Hakimiyyətəyönü media baş



Məclisinin iki üzvünün İmralı həbsxanasında PKK lideri ilə görüşməsi, bu ölkənin analitiklərinin bu barədə qənaətlərini daha da gücləndirib.

İddiaya görə, A.Öcalanın kürd probleminin həlli üçün şəxsən müəyyənləşdirdiyi 3 mərhələli "yol xəritəsi" aşağıdakı kimidir:

Birinci mərhələ: Hökumət məhkəmədə ana dilində müdafiə olunmaq haqqını təmin etdikdən sonra məhbusların azad edilməsini təmin edəcək hüquqi tənzimləmələri həyata keçirəcək. PKK da bu addımlarla paralel olaraq, silahlı qarşıdurma hərəkətlərini dayandıracaq.

İkinci mərhələ: Türkiyə,

Suriya Kürdüstanını tanıyacaq. PKK da buna qarşılıq olaraq, Türkiyədəki silahlıların ölke xaricinə çəkəcək.

Üçüncü mərhələ: Konstitusiya dəyişdiriləcək, ana dilində təhsil hüququ və muxtariyyət yeni Konstitusiya ilə təsdiqlənəcək.

Hakimiyyətəyönü media baş

gündəmini tutan daha bir məsələ isə İmralı ziyarətinə gedəcək qrupun tərkibi ilə bağlıdır. R.T.Ərdoğan PKK-çılarla qucaqlaşan BDP-çilərə İmralı ziyarəti üçün icazə verilməyəcəyini bildirib. BDP isə Səlahəddin Demirtaş, Gültan Kışanak, Ahmed Türk və Aysel Tuğlukun yer aldığı bu heyətlə bağlı ısrarlı olduğunu açıqlayıb. BDP-çi millət vəkili Pervin Buldan "Hörmətli baş nazir bizim qrupumuzu müəyyən etmək səlahiyyətinə sahib deyil", -

söyləyib. Türkiyə hökumətinin PKK ilə danışıqlardan nəticə əldə etmək istəyinin güclü olmasına baxmayaraq, prosesin sonu qeyri-müəyyən olaraq, qalmaqdadır. Məsələnin birinci tərəfi odur ki, terrorçu bir təşkilatla danışıqlar aparmaq məcburiyyətində qalmaq və onun tələblərini dinləmək, Türkiyə kimi güclü bir dövlət üçün yaxşı hal sayıla bilər.

Məsələnin ikinci tərəfi isə, İmralıdakı PKK liderinin prosesin müsbət nəticələnməsi üçün nə dərəcədə effektiv rol oynayacağı ilə bağlıdır.

Məlumdur ki, PKK müxtəlif ölkələrdən, İraq, İran, Suriya, İsrail və bir sıra Qərb dövlətlərindən idarə olunur və A.Öcalanın sözünün təşkilat daxilində nə qədər keçdiyi də müzakirə mövzudur. Türkiyənin böyük istəklə başladığı bu prosesin əks tərəfində, PKK ilə yanaşı dayanan ölkələrin sırasına bir daha diqqət yetirək: İran, İraq, Suriya, İsrail və s.

Bu ölkələrin Türkiyə ilə münasibətlərini nəzərə alsaq, PKK-AKP danışıqlarının nəticəsini müəyyən etmək o qədər də çətin deyil. Bütün bunlardan anlaşılacaq isə odur ki, AKP-nin siyasi gələcəyi və Ərdoğan hakimiyyətinin taleyi PKK-dan asılı vəziyyətə düşməyə başlayıb.

Bu günlərdə Türkiyənin

Ömər Əmirov

Serok Barzanî li Îrlandaya Bakur e Deriyên Kurdistanê ji bo Elmanyayê vekirî ye

Di berdewamiya serdana xwe a fermî a bo Ewropayê de, îr0, serokê herêma Kurdistanê Mesûd bi serdaneke fermî çû Îrlandaya Bakur û ji aliyê mezine berpîrsên wî welatî ve hat pêşwazî kirin. Ev serdan dê du rojan berdewam bik û dê



gihîştê Îrlandaya Bakur. Serokê herêma Kurdistanê bi serokatiya şandeyeke bi serdaneke fermî serokê Kurdistanê gelek dîdar û hevdiîtinên girîng digel mezine berpîrsên îrlandî pêkbîne.

Serokwezîrê Kurdistanê Nêçîrvan Barzanî pêşwaziya heyeteke Almanî bi Serokatiya Wezîrê weguhastin yê Almaniyayê kir. Di civînê de heyeta Almanî kêfxweşiya xwe a li hember vê serdana han bo Kurdistanê diyar kir û ragihand ku, rewşa baş ya siyasî û ewlekarî ya Kurdistanê bûye sedema vê yekê daku, hijmareke gelek zêde ji welatên Cîhanê rû li Kurdistanê bikin û peywendiyên xwe yên bi Kurdistanê re bihêz bikin û Almaniya jî dixwaze peywendiyên xwe yên bi her warî de bi Kurdistanê re gelek bihêz û berfiretir bike.


Di berdewamiya vê civînê de behsa peywendiyên Kurdistan yê bi welatên cîran, kêşeyên navbera Hewlêr û Bexdayê, meseleya Kerkûkê û rewş û pêşhatên siyasî yên Deverê bi

giştî û rewşa Îraqê bi taybetî hate kirin.

Di beşeke din ya vê civînê de rewşa welatiyên Mesîhî yên li Kurdistanê de û herwiha bihev

giring û mirovatî hatin wesifkirin.

Di dawiya hevdiîtinaê de Serokwezîrê Kurdistanê Nêçîrvan Barzanî jî behsa xwesteka bihêz ya Hikûmeta Kurdistanê




jiyana aştiyane ya pêkhatiyên olî û etnikî yên li Kurdistanê de jî hate giştîgokirin û heyeta Almaniyayê nizîkatiyên Hikûmeta Kurdistanê yên li hember welatiyên Mesîhî bi nizîkatiyên

ya jî bo berfire kirina peywendiyên xwe yên bi Almaniyayê re kir û ragihand ku, tevahiya deriyên Kurdistanê bo kompanî û Pîşesazên Almaniyayê vekirîne.

Turk bersiva Erdogan da lê ?

Parlementerê Mêrdînê û hevserokê KCD Ahmed Turk



bersiva daxuyaniyên Erdogan ya di derbara hevdiîtinên li gel Ocalan tîn kîrî da. Turk di daxuyaniya xwe de got: Eger hevdiîtinên aşitiyê çêdibin divê

em jî wek dexgehî di nav pêvajoyê de cih bigrin. Di derbarê ku dê kî brêz Ocalan bibîne kesek nikare biryarê bide. Turk di berdewamiya daxuyaniya xwe de dibêje: Em di nava pêvajoyek nû de ne. Em li vê derê bi awayek vekirî bala wan dikîşînin. Em dibêjin ku Kurd ji bo destxistina mafên xwe yên wekhev û adil ji aşitiyê amadene. Lê kur tu cara teswîyekirinê qebûl nakin. Erdogan di derbarê hevdiîtinên li gel Ocalan tîne kirin de gotibû ku em biryarê didin dê kî herê Îmralî.

PKK çekên xwe teslîmê Barzanî dike

Rojnama Ingilîzî Guardian ser-nivîsek ya xwe de behsa pêvajoya hevdiîtinên li gel Ocalan kir û di vê derbarê de nixandinek berfirek kir. Guardian bir kurtahî di nixandina xwe de van babetan destnîşan dike: "Li Çiyayên Qandîlê nêzîkî 6-7 hezar çekdarên PKKê hene. Ev hatine pêvajoyekî ku dest ji çekên xwe berdin. Lê di vê rêyê de gelek astengên girîng hene." "Lê mirov dibîne ku vê carê daxwaziyên Erdogan û hêviyên siyasîyên kurd dikin bi awayek gelemperî bi hev re diguncê" "Eger ev li hevhatin çêbibe, dê PKK çekên xwe teslîmê hêzên Mesud Barzanî beke. Ji ber ku derdora çiyayê Qandîlê li ser Kurdistanê û di bin bandora Barzanî de ye" "Ji berî niha jî ev gavên bi vî awayî hetinê avêtin lê

serneketine. Vê carê Erdogan vekirî behsa hevdiîtinên li gel Ocalan dike û lê xwedî derdikeve." "Dixweye dê zehmet be lê hevdiîtinê û axavtin dikare bihêle ev pêvajoyê serbikeve. Ev şerê ku bûyî sedema kuştina 40 hezar insan dawî tê û ji vê wêdetir jî ji bo Kurdistanê li hevhatin dibe sedemê pêkanina destûrekî nû, herweha qanûnên dijê terorê ji holê radibînin." "Ji bo Erdogan jî despîkeke nû çêdibe, dê bi arîkariya BDPê yasayên nû ji parlamentoyê derbas bike."

Birayê Ocalan Rêwiyê Îmraliyê Ye

Mehmet Ocalan û BDPî li benda destura Wezareta Dadê ne. Heyata BDPê ji bo çûna



Îmraliyê li benda destura Wezareta Dadê ne, di vê demê de, birayê Abullah Ocalan Mehmet Ocalan jî, bo serdana Îmraliyê serlîdan kir. Tê texmînkirin ku destûra serdanê dê roja duşemiyê bidin Birayê Ocalan.

Piştî hevserokê KCD Ahmet Turk û Ayla Akata BDPyî li

Îmraliyê digel Ocalan hevdiîtin kirin, hêj serlîdêdana Selahattin Demirtaş, Gulden Kişanak û Aysel Tuglukê ku ji bo herin hevdiîtina duyemîn, bi encam nebû ye. Piştî serlîdêdanê niqaşa ku dê kê biçê Îmraliyê, derket. Di vê demê de Parêzerên Ocalan ji bo serdana Mehmet Ocalan ê ku di dawî bûna gireva birçitiyê de bibû navçitî, serlîdan kirin.

Mehmet Ocalan derbarê vê mijarê de got: Em li benda bersiva wezarete ne. Ji ser hevdiîtina berê mehek derbas bû. Hêj derbarê serlîdêdanê de tu bersiv nehatiye. Ger bersivê erênî were em ê roja duşemê hevdu bibînin.

Komîteya hevkarîya hêzên siyasî yên kurd û Kurdistanî li Swed, bi minasebeta 34emîn eşkerekirina damezirandina Komeley Şoreşgerî Zehmetkêşanî Kurdistanana Îranê gotarek pêşkêş krin.

Ev deqê gotarê ye. Rêzdar, amadebûyên hêja! Bi rêz û silavên Hevkarîya Hêzên Siyasî yên Kurd û Kurdistanî...

Em wek Hevkarîya Hêzên Siyasî yên herçar beşên Kurdistanê, kêfxweş û serbilindin ku digel we rêzdar, beşdarî ve pîrozbahîya 34emîn salvegera eşkerekirina damezirandina Komeley Şoreşgerî Zehmetkêşany Kurdistanî Êran dibin.

Damezirandina K.Ş.Z.K.Ê li rêzdar serokatiyaya we, li hemû kadirên we, li dost û hogirên Komela û li tevgêra rizgarîxwaziya neteweyê kurd pîroz be! Em dizanin ku K.Ş.Z.K.Ê. û bi giştî hemû hêzên siyasî yên kurd li Rojhilata Kurdistanê, di bin mercên pirr zahmet de û bi îhtîmala pirr kêr hatine damezirandin. Lê bi qaremanî û bi serbilindiya layiqê neteweyê kurd, heta vê rojê têkoşîneke bê hempa dikin.

Ev pîrozbahîya damezirandinê jî diyar dike ku xebat, berxwedan û têkoşîna bizava siyasî ya neteweyê kurd li Rojhilata Kurdistanê berdewam e û dê heta dema bidestxistina mafên miletê kurd yên mirovî, mafên demokratîk û mafên netewî bidomîne.

Rêzdar, Ji ber vê xebata qaremanî ku îro em gihîştine şanaziya şahiyên 34emîn salvegera damezirandina K.Ş.Z.K.Ê, em qezdarê giyanê pak yên şehîdên doza pîroz, xebata bi hezaran xwegorî û fedakarên doza azadiya kurd û Kurdistanê ne. Di vê roja watedar de, em şehîdên doza rizgariya miletê kurd ji bir nakin. Em hemû şehîdên nemir bi rêz û bi rûmet bibîr tînin. Bila giyanê şehîd û goriyên doza pîroz û rewşa şad, cîhê wan behîşt be!

K.Ş.Z.K.Ê wek endam di nav

Gotara Hevkarîya Hêzên Kurdistanî

kar û xebata Komîteya Hevkarî de hêzeke bîngêhîn, girîng û çalak e. Digel kar û xebata wê ya hêja, ji bo parastina yekîtiya netewî û ji bo bipêşvebirina Komîteya Hevkarîya Hêzên Siyasî jî piştigiriyeke hêja dide me.

Herweha, em wek Komîteya Hevkarî ya Hêzên Siyasî yên

re ye. Berpîrsiyariya hêzên siyasî yên kurd û Kurdistanî di vê serdema me de ji holê rakirina nakokiyên, xebata hevbeş, hevkarî û helwesteke birayane ye.

Rêzdar, em wek Hevkarîya Hêzên Siyasî yên Kurd û Kurdistanî piştevanê Başûrê Kurdistanê ne û li hersê beşên din jî, piştigiriya tevgêra rizgarîxwaziya netewî û ya xebata cîbicîkirina demokrasiyê dikin.

Komîteya Hevkarîya Hêzên Siyasî di vê dema herî pêwîst û girîng de bi xuşk û birayê Rojava re ye. Em piştigiriya vê rûdana dirokî, vê firseta zêrîn dikin û di xizmeta Şoreşa Rojavayê Kurdistanê de ne.

Em çareseriya pîrsa kurd û Kurdistanê di diyalogê de, bi aştiyane û di tedbîrên siyasî dibîne. Daxwaza me ji hêzên siyasî û ji hemû hevvelatiyên me yên hêja ku ew di vê serdema herî pêwîst de rê nedin nakokiyên, yekîtiya netewî bihêztir bikin û giranî bidine şeweyên xebata hevbeş û nûjen. Li derveyî welêt jî, em bi xebateke bêwestan ji doza miletê kurd ya rewa re dost û piştigiran zêdetir bikin.

Dubare 34saliya eşkerekirina damezirandina K.Ş.Z.K.Ê li hemû endam û hogirên wê, li tevgêra rizgarîxwaziya netewî û li miletê kurd pîroz be! Em di têkoşîn û xebatê de ji we re û ji tevgêra rizgarîxwaziya Rojhilata Kurdistanê re serkeftin û serfrazî dixwazin.

Bila giyanê hemû şehîdên azadiya kurd û Kurdistanê şad, cîhê wan behîşt be!

Silav li têkoşerên li Rojhilata Kurdistanê!

Silav li Şoreşa Rojavayê Kurdistanê!

Bijî yekîtiya neteweyê kurd! Bijî kurd û Kurdistan!

09/02-2013

KOMÎTEYA HEVKARÎ YA HÊZÊN SIYASÎ YÊN KURD Û KURDISTANÎ LI SWÊDÊ

rojvakurd.com



Həsən Şirinov

**Generalın şeirləri
“Qafqazinfo” portalı polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan, eyni zamanda vaxtilə mərhum prezident Heydər Əliyevin, hazırda isə dövlət başçısı İlham Əliyevin kortejini müşayiət edən Həsən Şirinovun yaradıcılıq nümunələrini əldə edib. Həsən Kamiloğlu imzası ilə yazan polis generalının yaradıcılığının böyük bir hissəsi Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarətdir. Biz onun müxtəlif illərdə yazdığı şeirlərini Oxuculara təqdim edirik.**

Axtarır səni


Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yanda axtarır səni.
- Xəyalım dolanır göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!
Bu bir ayrılıqdır, sonu görünməz,
Sirli dünyamızdır, yolu bilinməz,
Ora gedən bir də geri dönməz,
Tanrı dərghahında axtarır səni!
Ey ulu öndər!
Xalqını çıxartdın ağ günə, demək,
Bəhərin dadmağa qoymadı fələk,
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!

Ha qaçım, çalışım ta sənə yetməm,
Sənsiz bu həyatda mən bir yetiməm,
Çətin ki, bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!

Qalx ayağa, müsəlman!

Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!
Əsrlər boyu yatdın,
Qardaşına daş atdın!
Birlik nədir bilmədin!
Düşməninə yaşatdın!
Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!
Müsəlmanlar hardadır,
Orda da, qalmaqaldır.
Öldürən də, ölən də,
Ancaq müsəlmanlardır.
Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!
Sünni, şiə sözdündən,
Faydalandı hər düşməni!..
Qırğın saldı araya!
Bizi saldı bələyə!
Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!
Sünni də mən, şiə də-
Çaşmayın siz nə bədə!
Doğma qardaşlıq edin,
Düşməni üstünə gedin!
Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!
Uydun fitnə-fəsada,
Bel bağladın sən yada!
Öz-özünü məhv etdin!
Gücsüz qaldın dünyada!..
Bəsdür yatdın, dur, oyan!
Qalx ayağa, müsəlman!
Qardaşına kömək ol,
Vermə düşməməyə aman!



Bariyə Bala


EZ Ü TENBÜRƏ MİN

Tenbürə min, xwezil merya boy kiméd xwe caw bidana,
Bê murveti, bê şerefi, ewqas hevra nekirana.
Kî kederê xuluqi bû, wir bijiya, wira bima,
Destê zorê, navîtana nav kedera, nava xema.
Xwezil xwedê axa benda, cikî hilda paqışkira,
Qalibekî weke hev da bimeyanda, valakira.
Reş, sipî, zer nekra holê, rengek bida tew hemûya,
Xwinrêj, xwinxar, nexulqanda, boy bendê xwe neaniya.
Usa bibya, ne ez, ne tu, ji axa xwe nediqetyan,
Nedibün kole, bê sêç-gune nav zulmê da nehişyan.
Ezê bimam ser axa xwe, tu nedîçuyî ji daristan,
Nesibê me nedibû ev roj, ne diketin em bin destan.
Bê însafa, heyf negotin, te ji welatê te qetandin,
Geh jêkirin, geh verotin, nav êgir da peritandin.
Tew têtên te lewzê cuda, diqalînin, dilîlînin,
Boy halê te, him digirî, him dizêrin, dilûvinin.
Ew ezabê tu dikîşînî, zû da bûye para mine,
Welatê min kirine çar par, çem û kanyem bûne xwîne.
Hogirê min, ez jî çar tu, welatê xwe qetandime,
Gelek salin, pir qurne ne, bê hêlîni, serê rîyame.
Xwezil hemya hev hezkira, bijiyana nolî bira,
Ez axa me, tu xulamî, negotana tu car hevra.
Zor, neheqî hev nekranan, ne meşyanan çep û xare,
Hinek meriv boy mervayê, nebûyana gurêd hare.
Her kesekî kar bikira, tenê boynê nefsa xune,
Rihet bijiya, nezêrîya, bibûya xudan para xune.

Xwezil, xwezil, aştîfyê per bavîta hemû dera,
Merivayî par nebûya, qenc û xirav ser du para.
Bê zar-ziman, bê rusqetim, dengem naçe qet tu kesa,
Hemû millet bûn xudan par, para min bû çismetê sa.
Te dibirin, dimehkînin, jan-êşên te kes sih nake,
Tu digirî, ev dikenin, kok-eslê te kes naz nake.
Bext, taliqê min te yekin, lema em bûn hevalêd hev,
Şev û roja boy axa xwe, zelûl digirî em herdu tev.
Were em tev, Rebbê jorîn bikin dilek, iltimasê,
Me bê rehme, pêşme hilde kaş-kerîşa, dergê asê.
Nehêle kes te ziyake, aza bike welatê min,
Vî emir da em jî şa bin, tev nas bikin kî bûna xun.

SEROK APO

Nolî Kawê hesinger be, kolosê Kurda têtke al,
Neyar qut ke, şayê têtke, gund-bajara, hemû mal.
Hilde heyfa Mazlûm Dogan, Mahsum Korxmaz, şehîdên pir,
Eşkê te me, mêr natirsın ne ji avê, ne agirên gur.
Xwedê îcar nisret daye, xwinrêja ra nede fita,
Rîya te heqê, heq namire, zûlmê derxe hemû Kurda.
Li dora xwe bicivîne zana, mêrxas, merda, başa,
Lana neyar tûr-tevez ke, kewê bide jana-êşa.
Bavkujên me, dêkujên me, îdî bine ber mirinê,
Bicedîne heqê Kurda, bila naske îcar dinê.
Şake dilê dê û bava, bixemilin dotên xilfin,
Pîr-kal bijin, sêfil nebin, pêşta here çerxa zemîn.
Serok, seyaset kişike, mitaleke, we mede der,
Daka Esmâ efû nake, neyar welêt tu nexî der.
Dem hatiye, kedxurên me, xwinrêjên me bine çoka,
Tu ewladê şêr Kurdanî, bok dikevîm tim jî boka.
Felek me ra xayîn derket, em veçirîn dîza, qelpa,
Gurê gevrik cara îcar, tu bistîne deyna, heqa.
Ez bi qorba, welêt dîrim, destûr, iznê min hindikin,
Boy azayê keribime, kêr-xastînên min gelekin.
Ez ne wurim, dew û dozên şêr gerîla min ne dîne,
Quma bîsta xilaz dibe, hemû Kurde hîvya tene.
Xwezil carêkê tev gerîla zaxên sar da ez bimama,
Boy azaya welatê xwe, xwîn birêta, şehîd bûma.
Bi destê xwe melhem danya ser birinê şêr-şembaza,
Bitewyama pêş merzelê tew şehîda, welatheza.
Min deynê xwe biqedanda, ewê demê şehîd bûma,
Mirazê min hasil bûya, Sîpanê sar kefirîn bûma.



Tariyel Küskün

BUDAQ QÛRURLANIR...

Budaq qûrurlanır ucalığından,
Beyənmir gövdəsini, beyənmir kökünü.
Qaldırıb başını göylərə dikib,
Baxıb gövdəsinə görməyir özünü.

Sanki utanc duyur ucalan budaq,
Baş üzərində dayanan kökdən.
Elə bil heç bunun gövdəsi yoxdu,
Yarıb dünyaya gəlibdi heçdən.

Fəxarət hissiylə ucalır hər gün,
Əyilib kölgəsin salmır altına.
Anlamır gövdəsin, eşitmir kökünü,
Özünü bənzedir zərə, altına.

Yetişən barından gövdəyə qiymir,
Çürümüş meyvəsin tökür dibinə.
Uçalıq hisləti kor edib onu,
Meyvəsin özgələr yıgır cibinə.

Çiyini dayayan budaqlarına-
Bu qara gövdəyə yazığım gəlir.
Diz üstə dayanıb bitirdiyindən-
Sonradan İlahi, gör nələr görür.

Küsgün olub, bu dünyanı yaşayıb,
Az yaşımı çox şeyləri görmüşəm.
Öz soyunu bəyənməyən budağın,
Bəlkə mən də, meyvəsinı dərmişəm!
Bəlkə mən də, meyvəsinı dərmişəm!

DƏRDİM DAĞ ƏVƏZİ DAĞ OLUB MƏNƏ

Vətənin həsrəti ömrümü sıxır,
Tərtərin suları gözümə axır,
Atamın məzarı həsrətlə baxır,
Batıbdı kədəre, batıbdı qəmə,
Dərdim dağ əvəzi, dağ olub mənə.

Yarıb yaxılıram odsuz, alovsuz,
Üşüyüb donuram qaratsız, qrovsuz,
Dəlidəğ, Kəpəzsiz, qaldım Murovsuz,
Qürbətdə büründüm dumana, çənə,
Dərdim dağ əvəzi, dağ olub mənə.

Kəklikli qayalar nəğməsiz qalıb,
Laləli, nərgizli baxçamız solub,
Sevincin nəğməsin hicranım çalıb,
Zilimdən sürüşüb, düşmüşəm bəmə,
Dərdim dağ əvəzi, dağ olub mənə.

Küskünəm, həsrətim qəlbî dağlayır,
Kədərim içimdə goşub çağlayır,
Gümanlar daşlaşıb mamır bağlayır,
Nə deyim ey dünya, nə deyim sənə,
Dərdim dağ əvəzi, dağ olub mənə.

MƏNİ HAQQA, HAQQIN ÖZÜ BAĞLAYIR

Hər bir əməl sətir-sətir yazılır,
Bir səhv addım min günahə yozulur,
Min ibadət bir addımda pozulur,
Düşünmə ki, taxt qurursan mummyadan,
Cahil insan, bixəbərsən dünyadan.

Müşrik olan nə bilər ki, “bela” nə,
“Subhanəllah”, “Rəbbil ələm”, “vəla” nə,
Allahın svən bilir “əla” nə,
Şəkk eyləyən cəhənnəmin qazanar,
Haq yaşayan Rəbb eşqiylə qızınar.

Mömin insan bədişlərdən qaçmalı,
Kif çürüdər sərilməsə yaş malı,
Allah eşqi ürəyində goşmalı,
Masqalanıb ibadətə sarılma,
Saf deyilsə əbəs yerə yorulma.

Bu dünyanı yaradan var, yaradan,
Seçməli di hər kəs ağı qaradan,
Sən də, axı bir insansın sradan,
Düşüncənlə sən göylərdə gəzirsən,
Bu əməllə Vallah haqdan azırsın.

Mən Küskünəm, bu dünyadan küsmüşəm,
Haqq arayıb, haqq yolunda bişmişəm,
Düşüncənlə mən nəzərdən düşmüşəm,
Allah eşqi damarımca çağlayır,
Məni haqqa, haqqın özü bağlayır!

Təxəllüsüm Kürd Mahirdir və mən kürdlüyümlə fəxr edirəm

Mən Həsənov Mahir Ocagverdi oğlu fevralın biri, 1947 ci ildə, Azərbaycanın qədim mahalı olan, qəhrəmanlar diyarı Qaçaq Nəbi, Sultan bəy, Xosrov bəy diyarından, Zəngəzur mahalının, Qubadlı rayonunun Məlikəhmədli kəndində kolxozçu ailəsində anadan olmuşam, ailədə üç qardaş bir bacı olmuşuq. Atamızı çox

komda oxuyurdum, gündüz isə qaz idarəsinin avtobazasında sürücü, sonar briqadir, mexanik, partkom işlədim, dolanışığımız pis deyildi. Hətta öz kəndimizin bir neçə ailəsinin Qaraçuxur qəsəbəsində məskunlaşmasına səbəbkar olmuşam.

Müstəqil Azərbaycan dövlətimizin yolunda, torpaqlarımızın bütövlüyü

uğrunda sağlamlığıma itirmişəm.. İkinci qrup ömürlük əmək əliyəm, məni tanıyanlar bilirler və təsdiq edə bilələr ki, mənim qədər elə, obaya, vətənə, torpağa bağlı, onu sevən insanlar az-az ola bilələr. Hal hazırda özüm də həyat yoldaşım Gülnaz xanım da təqaüdcüyük altı övladımız var, hamısı ailəlidir, 10 nəvəm var, yarıdanın böyüklüyünə min şükür. Müstəqil dövlətimizdə əlını açıq üzü ağ yaşayırıq. Bəzi saxta adamlar kimi dövlətimizi aldadıb cibimizdə saxta müharibə veterani vəsiqəsi qoyub, xalqı aldatmamışıq. Təxəllüsüm Kürd Mahirdir və mən kürdlüyümlə fəxr edirəm.

“Diplomat” qəzetinin redaksiya heyəti sizi 67-ci yaş gününüzü təbrik edir, size cansağlığı, uzun ömür və ailə səadəti arzulayır.



Uğurluq əldə etmişəm və Bakı şəhərində Daxili qoşunlarda xidmət etmişəm. Əla xidmət etdiyimə görə üç illik olmasına baxmayaraq məni iki il tamamında hərbi xidmətdən təxris etdilər. 1969-cu ildə ailə qurmuşam. O zaman kolxozda gərgin vəziyyət olduğuna görə kolxozun rəhbərliyi kənddə hərç-mərçilik yaratdığına görə kənddən çox ailələr köçüb Bakı və Sumqayıt səhərlərinə, hətta o vaxtkı qonşu respublikaya işləməyə gədir-dilər. Biz ailəlikcə 1971- ci ildə köçüb Bakı şəhərinə gəlmişik. Gecə texni-

Barzanî Ji Êzdîyan Re Televîzyonekî Vedike

Serokê Herêma Kurdistanê Mesûd Barzanî ji Êzdîyan re televîzyonekî vedike. Li gor îdfayan Hikûmeta Herêma Kur-



distanê ev saleke bîyara dame-zirandina televîzyonê daye û herwiha dê ji aliyê aborî ve jî piştgiyî bide. Êzdîyan di demen borî de Çira TV avkiri-

bûn. A niha jî Êzdî dibin duyemîn xwediyê televîzyonekî û navê wê televîzyonê jî DASIN TV ye. Di Nûçeye ku li Rudaw ê de cîh girt de Rêvebirê Giştî yê Karûbarên Êzdîyan Xeyrî Bozanî li Herêma Kurdistanê, amedehiya televîzyona DASIN TVyê dike. Bozanî dibêje "Bingeha televîzyonê wê li Hewlêrê be û ji bilî studyoyên li Şêxan û Şengalê, wê li Ewropayê jî studyoyên televîzyonê hebin û ewê li ser satelîtê Nilesat û Hotbirdê weşana xwe bikin û televîzyonê li Ewropayê jî bikaribe were temaşekirin."

Obama Çepik Li Pêvajoya Îmralityê Da

Serokê Amerîkayê Barack Huseynî Obama piştgiyî da pêvajoya hevdiñnê Îmralityê.



Obama, bersiva pirsên Nûnera rojnemeya Mîlîyetê ya Amerîkayê Pinar Ersoy da.

Obama, pirs "Türkiye piştî 30 salên ku bi pevçûn derbas kir dest bi muzekereyan kir. Amerîka tøkariyê dide wê pêvajoyê? An jî çawa dikare alîkariyê bide? Bersivand.

Obama anî ziman li Türkiyeyê zêdetir 30 sale pevçûn didame û di van pevçûnan de gelek êş û keder hatiye jîyîn û Erdoğan hemberî wan bûyeran hewlên çareseriyê û aştiyê têdixewand û ew jî çepik li hewlên Erdoğan didim.

Obama got çareseriyek bi

aşitî bi tenê jiyana mîlyonan hemwelatîyên ku li herêma Rojhilatabaşur ên ku bi tundî hatine pelixandin baş nake; dê di heman demî de jenerasyona hemû gele Türkiyeyê baş bike û jenerasyona nû dê di nav aramî û ewlehiyê de bîjî.

Obama bal kişand rewşa ku Türkiyeyê têdeye jî û wiha got: "Zêdetir 5 hezar kes ji ber tundiya PKKê hat winda kirin. Sedhezar kes, ji ber ku bi zorê ji malen xwe dur ketin, heskiriyan xwe winda kirin an jî ji bo fikren xwe eşkere kirin hedef hatin nişandan travma jiyân."

Obama debrabê alîkariya ku dide Türkiyeyê jî wiha got: "Amerîka her çîqas ev demek dirêje hemberî PKK ê hevlên polîtîk teşvik dika jî û di heman demê de alîkariyê dide tevgerên Türkiye yên li hemberî teröre xwe diparêze. Me di warê teknolojiya pêşketî de alîkarî da dostên xwe yê Tirk û piştgiyî ya me dê bidome jî."

Mujdat Gezen jî Derdikeve Çiyê!

Piştî şanogera navdar Aysen Grûda, şanoger Mujdat Gezen jî ji bo çareseriyê dixwaze here çiyê.

Şanogere Navdar yê Tirk Mujdat Gezen derbarê hevdiñnê Îmralityê de fikr û ramanên xwe eşkere kir. Gezen got, heke Kurt nekiriyan ku neheqî li wan hatiye kirin dervediketên çiyê. Gezen di rîportaja ku li rojnemeya Haber-türkê de derket de pirs "Li Türkiyê neheqî li Kurdan hat kirin?" wiha bersivand: "alavere dalavere Mehmetê Kurd bişinê nobetê" li Türkiyeyê gotinek wiha heye. Min ev gotin jî xwalê xwe bihistîbû. Civanên jiyatî yên Stenbolî bi vî avayê civanên Kurdan dişandin nobetê. Dê rojekî teqez ev neheqî biteqiya."

Gezen pirs "Tu derbarê pêvajoya Îmralityê de çî difikirî?" jî wiha bersivand: "Ez li aliye aştiyê me. Ji bo aştiyê çî deste me bê divê em bikin. Ji bilî aştiyê tu rê tûneye. Kê dixwaze bila xwîn biherike. Şer tişteki pir xerabê. Divê herkes jî aliyekî dest bavêje wê meseleye."

Gezen, derheqê daxwaza kurda de jî wiha got: "Heya ku veqetandin nebe hemû daxwaz

maqûlin. Ji bo aştiyê tehlikeya mirinê jî hebê ez dikarim bi Kurdên ku derketin çiyê re biaxivim. Heke ji min re bibêjin 'gotinê te dê derbas bibe here li Kurdên li çiyê ne xebe bide' ezê herim û ji Kurdan re biaxivim û ji wan



re bejim 'Êdî dawî li vî karî bidin' Gezen, derbarê serdana parlamenterê Dersimê Hüseyin Aygun ê ku çibu serxişiya mala Sakîne Cansiza ku li Parîsê hatiye kuştin jî wiha got: "mîrov qet dikare ji zarokê Kurd re bipirse "Tu çima çuyî serxişiya Kurdekî?" tişteki wiha nabe. Ez weke reş û spî li jiyânê nanêrim."

Gezen derheqê pervedehiya bi zimanê zikmakî jî got: "Hûn zarokên ku dê û bavê wan bi Kurdî diaxivin re dibêjin 'Tirkî hîn bibin' wê deme Kurd jî dikarin ji wera bejin 'Hun jî hîne Kurdî bibin' em çima fêrî bi Kurdî nebin?"

Serok Barzanî vegeriya Kurdistanê

Piştî serdaneke fermî ya çend rojî bo hin welatên Ewropayê, îro, serokê Kurdistanê Mesûd Barzanî bi rêya balefirxaneyê navnetewî ya Hewlêrê wegeriya Kurdistanê û li balefirxaneyê Hewlêrê ji aliyê hijmarek rayedarên Kurdistanê ve hate pêşwazîkirin.

Wek tê zanîn, ji bona beşdarîkirin di Foruma Davos de li Swîsreyê, serok Barzanî berî heyamekî bi serdaneke fermî çû bû Ewropayê. Berîya serok Barzanî biçe Swîsreyê û beşdariyê di Foruma Davos de bike, ji bo pirsîna rewşa saxlemiya Celal telabanî çû bû Almaniyayê.



Kişanak got, Türkiye li Suriyê Ji Areban re azadiyê dixwaze lê ji Kurdan re heman tişî naxwaze.

Hevseroka BDP Gulten Kişanak di Civîna Koma Partîya xwe ya li Meclîsê de polîtîkayên AK Partiyê yê Sûriyê rexne kir

Hevseroka BDPê Gulten Kişanak derheqê bûyerên ku li Vîranşehîre derketin holê û pevçûnên li Serekaniya Sûrî didomên axivî û polîtîqê hikûmeta Tirk rexne kir.

Gülten Kişanak derbare pevçûnên ku li serekaniyê didomin ji wezîren karen derve ye Türkiyê Ahmet Davutoglu daxuyani xwast û wiha axivî: "Em teqez destûrê nadin ku bila gelê me yê li Rojvayê bi tenê bimîne. Eme alîkariya însanî bidin gelê rojeva yê. Em li vî derê runanin û polîtîqayên hikumeta Tirk temaşê nakin. Li rojevayê leşkerên Esed tune ne. Hikumeta Tirk çeteyên ji derveyê Suriyê tên, biçek dika û dişinê hember kurdên Roje-

Kişanak li Meclîsê Axivî

vayê. Pêvçûnên ku li rojevayê didomin di navber Kurdan û çeteyên ji derveyê Suriyê hatin



de ye. Li wê derê tekoşîn ne li dijî leşkera Esed e, li dijî çeteyên cuda ye. Eme li dijî we yekê alîkariyê bidin gele Rojevayê yen Kurd."

Kişanak derheqê bûyerên di çalakiya ku li Wiranşehîrê derket de jî axivî û wiha pêde çû: "Rêvebirên me ji bo desturê çalakiyê çûn cem qeymeqamê Viranşehîrê. Lê bele qeymeqam

got 'em naxwazin ku bila Suriye zêde verê rojevê. Ji bo wê jî vî çalakiyan nekin.'

Kişanak, hemberî tevgera qeymeqamiyê got "Gelê Rojevayê nasên me ne, malbatên me ne, xwuşk û birayê me ne. Em wana bi tenê bernadin û em nahêlîn ku li Rojevayê pevçûn bidomin û xwuşk û birayên me bimrin."

Kişanak, sedemên buyerên ku li Viranşehîrê derketin wiha wegot: "Bûyer ji ber zordestiya polîs û rêvebirên Türkiyê derket. Em naxwazin ku bila di çalakiyan de pêvçûn derkevin. Me ne kevîr avêtin ne jî dîruşme kir. Lê bele bombeyên gazê avêtin ser me. Çima ew êrîş hatin kirin? Dibe ku kesên dixwazin provokasyonê bikin hebin? Bila hikumet wê mijarê diyar bike. Heke ev diyar nebê, wê deme hikumet jî di bibe hevkarîya wê sucê."

"Pêşeroja wekhev û Azad dê were"

"Bila Kurd ser Tirkan de, Tirk bi ser Kurdan de gulê bernadin, heram e." Di panela 'bila civan ji bo aştiyê li Amedê bicivin' hat lidarxistinê de Şaredarê Bajarê mezin yê Amedê Osman Baydemir dax-

uyaniyên girîng kir. Osman Baydemir wiha devam kir: "ger herdu alî wekhev werin ba hev dê pêşerojek wekhev û azad dê pêk bê. Bila Kurd ser Tirkan de, Tirk bi ser Kurdan de gulê bernadin,



"Hêvdikim Ku Daraz Hinekê Din Jî Hesas Be"

Alîkarê Serokwezîr Bülent Arınç derbarê demên girtîtiyê yê dirêj de rexneyên xwe li darazê kir. Arınç derheqê mijarên rojê de fikir û ramanên xwe anî ziman. Ji van mijaran yek jî demên girtîtiyê bû. Ev niqaş ji alîkarê serokwezîr Bülent Arınç re jî hat pirsin. Arınç tevgera darazê rexne kir û ev hişyarî da: "Hêvî dikim ku dadger û dozger di vî mijarê de hinekê din hesas dibe. Yê ku 4,5 sal girtî mane hene. Ev demê bêtir dê bala mîrovan bikîşîne. Ger mumkun bibe ji bo darizandinê, bîyara negirtî, bête dayîn."

Arınç, derbarê tehlîyekirina Orgeneral Ergin Saygunê ku di

doza plana Balyozê de cizaya 18 salan xwar de, axivî û got: "Ez jî vî tehlîyekirinê kêfxweşim. Kesî ku nexweşiyê giran lê hebe, dibe ku di dermankirina wî ya li girtingehê de, pîrsgirêkek derkeve. Tehlîyekirina wî, malbata wî û civatê bêtir rehet kir.

Bülent Arınç, derbarê niqaşê xweparastina bi zimanê zikmakî de jî minakek da û wiha pê de çû: "Ka mîze bikin duh çibû. Di dadgehê de ji bo wan tercuman anîn. Û dest bi îfadeyên xwe kirin."

Paşê jî Poşmam bûn û parastina xwe bi Tirkî kirin. Dema ku hun qada azadiyê firehtir

dikin, ev kar vedigere mecrayê xwe ya asayî." Alîkarê serokwezîr



Arınç, derbarê berhevkirina darazê de jî wiha got: "Ewîl divê em, avabûneke paralel ji holê rakin. Dadgeha bilind a sîvîl, dadgeha bilind a eskerî û filanbêvan... divê cûdatiya eskerî û sîvîlê, di banekê de û li gor pîrensîba darazê pêk were."

Pêşî Siyaseta Kurdî Vebû

Tirkî, bi zimanên xwe daliqîn û rêznameyên xwe jî bi zimanekî cûda amade bikin. Di 6ê çileyê 2011'an de serokatiya navçeya



Ozalpê a BDPê li ber avahiya partyê bi Kurdî daxuyani dabû û pankartên kurdî daliqandi bûn. Li ser vî doz hatibû vekirin . partyê BDP jî bo îptalkirina dozê serî li

dadgeha makezagonê dabû û pêvajoyê guhertina qanunê bi vî awayî dest pê kiribû. Şandeya dadgeha makezagonê bi piraniya reyan di qanuna partyê siyasî de guhertin pêk anî. Di bîryarê de dema ku qanun têkeve rewacê jî hatibû eşkere kirin. Li gor vî, wê qanun 6 mehan piştî ku di rojnemeya fermî de verê weşandî vî di rewacê kevê. Bi vî qanuna ku hat guhertin ve gelek lêpîrsîn jî jî holê rabûn û gelek dozên ku derheqê daliqandina pankartên kurdî û daxuyaniyên kurdi hatibûn vekirin jî ji rewacê ketin.

AP Demirtaş'tan dinledi

AP'deki siyasi gruplar Kürt tarafının son siyasi gelişmeler konusundaki pozisyonunu ve AB'den beklentilerini BDP Eşbaşkanı Selahattin Demirtaş'tan dinledi.

Avrupa Parlamentosu (AP) Kürt Dostluk Grubu'nun girişimiyle "Türkiye, Kürtler ve İmralı Süreci", "Türkiye'de Kürt Sorununa Barışçıl Çözüm İçin Siyasi Diyalog" başlıkları altında Çarşamba günü düzenlenen toplantıya AP'deki dört siyasi grup temsilcisinin yanı sıra pek çok parlamenter ve Türkiye'den gazeteciler katılım gösterdi. İmralı süreci, Öcalan'ın rolü, müzakere edebilme koşulları, PKK, AB'nin Kürt meselesindeki tavrı, BDP'nin konumu, Suriye, Rojava, Paris katliamı, AKP'nin sürece yaklaşımı, Kürt tarafının Ankara'ya duyduğu güvensizliğin nedenleri, "terör listesi" çıkmazı, AKP iktidarının 'entegre strateji'sinin düşündükleri gibi pek çok konunun ele alınarak tartışıldığı toplantı ardından BDP Eşbaşkanı Selahattin Demirtaş, kendisine yöneltilen sorulara yanıt verdi.

İmralı süreci

AB-Türkiye Karma Parlamento Komisyonu Eşbaşkanı Fransız parlamenter Helene Flautre, AP Birleşik Sol Grup adına AP Kürt Dostluk Grubu Başkanı Alman parlamenter Jürgen Klute, Sosyalist Demokrat Grubu adına Richard Howit ve Liberal Grup adına Alman parlamenter Alexander Lambsdorff divanda yer alarak kısa sunumlar yaptı. Divan, daha sonra Kürt tarafının

pozisyonunu BDP'den dinlemek ve öğrenmek istediklerini bildirdi. Toplantının moderatörlüğünü AP Birleşik Sol Grup adına AP Kürt Dostluk Grubu Başkanı Alman parlamenter Jürgen Klute yaptı.

BDP Eşbaşkanı Selahattin Demirtaş, "Biz İmralı sürecini parti olarak çok önemsiyoruz"



derken, bunun "Sayın Öcalan ile müzakere edilmez tabusunu kırdığını" söyledi. Demirtaş, kendilerinin tüm baskı ve tutuklamalara rağmen bundan hep ısrar ettiklerini zira sorunların ancak muhatapları ile görüşülerek diyalog ve müzakere yolu ile aşılabileceğine inandıklarını kaydetti.

Entegre Strateji

AKP iktidarının Entegre Stratejisi'ne işaret eden BDP Eşbaşkanı, Paris katliamı ve hemen sonrasında Kandil'de PKK üst düzey komutanlarının gelişmiş teknolojiler vasıtasıyla hedef alındığına dikkat çekti. Demirtaş, bunun ise Kandil ve büyük olasılıkla İmralı'da ciddi soru işaretleri uyandırdığını

belirterek, iktidar çevrelerinin de zaten varolan güvensizlik ortamını daha da güvensiz kılan tavırlar sergilediğini söyledi. Demirtaş, bu güvensizlik ortamının Öcalan ile BDP heyetinin kamuoyunda beklenen ikinci görüşmenin gecikmesine neden olduğu kanaati uyandırdığını dile getirdi.

Öcalan'ın koşulları düzeltilmeli

Toplantıda "Kürt meselesine eski yaklaşımın artık iflas ettiği" vurgusunu yapan Türkiye Karma Parlamento Komisyonu Eşbaşkanı Helene Flautre, Öcalan'ın sadece Türkiye'de değil fotoğraflarının Batı Kürdistan'ın da her yerinde görüldüğünü ifade ederek, bunun hesaba katılması gerektiğini ifade etti. Flautre, artık sağlıklı bir ortamda görüşmeler yapılabilmesi için öncelikle Öcalan'ın çalışma koşullarının oluşturulması gerektiğini ve hükümetten bu yönlü beklenti içinde olduklarını dile getirdi.

'Sorumluluk almaya hazırız'

"Üç PKK üyesi kadının Paris'te canice katledilmesi sonrası ortamın toz duman içinde kalma riskine rağmen böyle olmamış olmasının, ortamın müzakereye uygun olduğuna işaret ettiğine" dikkat çeken Flautre, müzakereler için artık zaman kaybedilmemesi ve ön şartların olmaması gerektiğini beyan etti. Bunun üzerine Demirtaş ise kendilerinin ön şart öne sürmediklerini ama

Hükümetin sürekli Öcalan ile görüşmelere vurgu yaptığını hatırlatan Demirtaş, Öcalan'ın içinde bulunduğu koşulların sağlıklı görüşmeler ve müzakere yapılabilmesi için uygun olmadığını tekrarladı. Demirtaş, Öcalan'ın kendi örgütü ve çevresi ile istişare edebilme koşul ve olanakları olmadığını altını çizdi.

KCK operasyonları

"Kürt meselesi artık herkes için olduğu gibi AB için de her geçen gün daha da önem ve ağırlık kazanıyor" diyen Liberal Grup parlamenter Alexander Lambsdorff ise AKP Hükümeti'nin bir tarafta Öcalan ile görüşüldüğünü ama diğer tarafta ise KCK operasyonları

na devam ettiğini belirtti. Lambsdorff, bunu anlamakta zorlandıklarını belirtirken, Başbakanın müzakere vurgusunu yapmasının Kürt tarafınca nasıl değerlendirildiğini ve hükümeti bu konuma getiren nedenlerinin ne olduğunu Demirtaş'a sordu.

Demirtaş, Kürt meselesine yaklaşımında askeri, güvenlikçi seçeneğin artık iflas ettiğini Suriye'de ve özellikle Rojava'daki gelişmelerin iktidarı derin düşünmeye sevk ettiğini söyledi.

Öcalan'ın koşulları düzeltilmeli

Toplantıda "Kürt meselesine eski yaklaşımın artık iflas ettiği" vurgusunu yapan Türkiye Karma Parlamento Komisyonu Eşbaşkanı Helene Flautre, Öcalan'ın sadece Türkiye'de değil fotoğraflarının Batı Kürdistan'ın da her yerinde görüldüğünü ifade ederek, bunun hesaba katılması gerektiğini ifade etti. Flautre, artık sağlıklı bir ortamda görüşmeler yapılabilmesi için öncelikle Öcalan'ın çalışma koşullarının oluşturulması gerektiğini ve hükümetten bu yönlü beklenti içinde olduklarını dile getirdi.

'Sorumluluk almaya hazırız'

"Üç PKK üyesi kadının Paris'te canice katledilmesi sonrası ortamın toz duman içinde kalma riskine rağmen böyle olmamış olmasının, ortamın müzakereye uygun olduğuna işaret ettiğine" dikkat çeken Flautre, müzakereler için artık zaman kaybedilmemesi ve ön şartların olmaması gerektiğini beyan etti. Bunun üzerine Demirtaş ise kendilerinin ön şart öne sürmediklerini ama

olup bitenler karşısında gerçekçi yaklaşmak gibi bir pozisyonda olduklarını ve barış için her türlü sorumluluğu almaya hazır olduklarını belirtti.

Kürtlerin hakları tanınmalı

Sosyalist Demokrat Grubu adına toplantıya katılan Richard Howit ise, "Biz Türkiye'yi bir AB üyesi olarak görmek istiyoruz ama Kürtlerin haklarının tanınması gerekiyor" dedi. Howit, "KCK davaları artık bitmeli, Kürt dili eğitim dili olmalı, Kültürel ve siyasal haklar tanınmalı, BDP'nin sağlıklı siyaset yapabilmesinin ortamı sağlanarak seçim barajı kaldırılmalı ferdi ve sivil haklar sorunu aşılmalı" diyerek Ankara'dan beklentilerini dile getirdi.

Toplantıya katılan Türk asıllı Alman parlamenter İsmail Ertuğ ise Kürt halkının haklarının tanınması taraftarı olduğunu ama "Türklerin Kürtler bu ülkeyi bölmek istiyor" endişelerinin giderilmesi gerektiğini ifade ederken, aynı şekilde Türklerin de Kürtlere güven vermesi gerektiğinin altını çizdi.

PKK 'terör listesi'nden çıkarılmalı

Sol Grup Fransız parlamenter Marie Christine Vergiat, AB'nin bir tarafta Kürt meselesinin çözüme kavuşturulmasını isteyerek müzakerelere olumlu yaklaşması diğer tarafta bu meselenin tarafı olan PKK'yi 'terör listesi'nde tutmasının tutarsızlık olduğunu kaydetti. Vergiat, 9 Ocak'ta gerçekleşen Paris katliamı sonrası AKP yetkililerinin sergilediği tutumun ise hiç de güven veren bir pratik olmadığına vurgu yaptı.

HÜSEYİN ELMALI / ANF/STRASBOURG

Türk Başbakan Erdoğan, 'İmralı'ya gidecek heyet şartnamesi' ile ilgili açıklamasını artık rutin hale getirdi. Kürt siyasetçiler arasında tasnif yapmayı sürdüren Erdoğan'a yanıt veren Kışanak, Türk hükümetin tavrını değerlendirmek için toplantılar yapacaklarını söyledi.

Türk Başbakan Erdoğan'ın BDP ve DTK Eşbaşkanlarıyla ilgili açıklamalarına tepki gösteren BDP Eşbaşkanı Kışanak, "Böyle bir dil ne yazık ki çözüme katkı sunan bir dil değildir. Önümüzdeki günlerde partimizin yetkili organlarıyla ortaya çıkan bu durumu değerlendirmek için toplantılar yapacağız" dedi. Erdoğan, Orta Avrupa gezisinden Ankara'ya dönerken gazetecilerin sorularını yanıtladı.

Erdoğan, "İmralı'ya gidecek ikinci BDP heyeti için takvim nasıl işleyecek?" sorusuna karşılık şunları söyledi: "Arkadaşlarla görüşeceğiz. Görüşmeye göre, bu arada belki MİT Müsteşarım gitmiş olabilir. Ondan bilgileri alacağız, nedir, ne değildir. Ona göre de dediğim gibi temel yaklaşımlarımız var. Dağ ile kucaklaşanlara bir kere yol veremeyiz, oraya gidin diyemeyiz. İki, söylemlerinde tabanı kıskırtacak bu

Kabak tadı verdi

tür söylemlere sahip olanlara da sıcak bakmamız mümkün değil. Ama akliselimin sahip olduğu ve oradan döndükten sonra da verdiği mesajlarla bu çözüm sürecine katkıda bulunabilecek olanlara Adalet Bakanlığımızın bu konuda olumlu yaklaşımı söz konusudur."

Saldığı çeteleri sahiplendi Türk Başbakan, Batı Kürdistan ve PYD ile ilgili bir soruyu da şöyle yanıtladı: "Muhafif güçler PYD'yi sıkıştırma başladı. Burada özellikle Kamışlı, Haseke'ye doğru PYD'nin çok ciddi bir sıkıntısı var. PYD öyle çok çok rahat değil. O süreci de muhafif güçler gayet iyi sürdürüyorlar."

Kışanak: Diyalog yolu değil Türk Başbakan Erdoğan ve yardımcılarının İmralı'ya gidecek heyet konusunda şartlar ileri sürüp rencide edici bir dil kullanmalarına tepki gösteren BDP Eşbaşkanı Gülşan Kışanak, dün Diyarbakır'da Cigerxwîn Kültür Merkezi'nde gazetecilerle biraraya geldi.

Kışanak, 3 Ocak'taki ilk İmralı görüşmesinin ardından kısa sürede bir heyetin gideceğini söylediğini hatırlatarak, "Ne yazık ki; hükümet

bir aydır bu konuda pozitif bir yaklaşım içerisinde olmadı. Ve sürekli medya üzerinden büyük çoğunluğu spekülasyon



tamamı hükümet kaynaklı bilgilerle kamuoyu tam bir aydır oyalanıyor. Biz bunu doğru bulmuyoruz" dedi.

AKP Hükümeti'nin BDP'yi kurumsal olarak muhatap alması ve resmi temas kurması gerektiğini belirten Kışanak, "Şimdiye kadar böyle bir yaklaşım olmadı. Başbakan, bakanlar medya üzerinden mesaj vermeyi tercih ettiler. Açık söylüyoruz, bu bir diyalog yolu değildir" diye konuştu.

Parti ve tüm milletvekilleri olarak sürecin olumlu bir şekilde ilerlemesi için ellerinden gelen gayreti gösterdiklerini kaydeden Kışanak, "Partimizin içerisinde farklı görüş ve anlayış asla yoktur. Bu nedenle adaya gidecekler arasında böyle bir ayırım yapılmasını hiçbir şekilde doğru bulmuyoruz. Eleştiriyoruz. 'Doğru mesaj taşıyacaklar' diye bir deyimli doğru bulmuyoruz, yanlış. Böyle bir dil ne yazık ki çözüme katkı sunan bir dil değildir. Önümüzdeki günlerde partimizin yetkili organlarıyla ortaya çıkan bu durumu değerlendirmek için toplantılar yapacağız."

Devlet terörü

Şu ana kadar partilerine resmi kanallarla iletilmiş hiçbir görüş, talep olmadığını, bunun yerine siyasi bir linç kampanyası yürütüldüğünü belirten Kışanak, şunları ekledi: "Gülşan Kışanak olarak, tekçi devlet sisteminin faşizan uygulamalarının mağduruyum. Ben bir terörist, terörist uzantısı değilim."

Ben devlet terörünün mağduruyum. Bugüne kadar sağduyuyu elden bırakmamaya dikkat ettim. Ama bu dili böyle kullanmaya devam ederlerse aynı dille kendilerine cevap vereceğim."

AMED

Rusya Said-i Nursi'nin tüm kitaplarını yasakladı!

RUSYA'da Kaliningrad Mahkemesinin, Said-i Nursi'nin 16 kitabını 'aşırı' olduğu gerekçesiyle sakıncalı bularak yasaklanmasına karar verdiği bildirildi.

RIA Novosti ajansının haberine göre mahkeme kararını adli tıp raporuna dayandırdı. DHA'nın haberine göre, Adli tıp tarafından yapılan



'psikolojik-dilbilimsel' incelemede, Said Nursi'nin 14 Risale-i Nur kitabıyla iki broşürü, 'Dini nefreti teşvik ettiği ve İslam'a inanmayanların dini özgürlüklerine zarar verdiği' gerekçesiyle sakıncalı bulundu. Ajans, söz konusu kitapların Kaliningrad'ta oturan ve radikal bir örgüt taraftarı olduğundan şüphelenilen bir zanlının evinde ele geçirildiğini duyurdu.

Kaliningrad Mahkemesi, Rus Yüksek Mahkemesi'nin 2008 yılında aldığı bir kararla "Nurcu örgütleri" yasaklama kararına dayanarak zanlıyı 'Yasa dışı örgüte üye olmak' suçundan da yargılama kararı aldı. Mahkemenin son kararıyla, Said Nursi'nin kitapları bütün Rusya çapında yasaklı kitaplar listesine girmiş oldu.

YALAN AYAQ TUTA!

"Yeni Müsavat" qəzetinə verdiyiniz açıqlamanın şərh

Azərbaycan Kürdlərinin başının bəlası Kamil Həsənov, mən güman edirdim ki, siz Hacı olandan sonra, düzgün əməllərin sahibi olmağa çalışacaqsınız. Çox təəs-süflər olsun ki, pisiyyətli əməllərinizdən əl çəkmədiniz. Hacı olandan sonra da, şəh-böhtan xarakterli mövqeyinizdən qalmaqadınız. Sizin

"Yeni Müsavat" qəzetinə verdiyiniz açıqlama məni məcbur etdi ki, bu sətrləri yazım və "Həftə içi" qəzetinin verdiyi açıqlamanı təkrar dərc edim.

Qısa deyirəm ki, əgər Kürdüstan hökuməti Kürd Mədəniyyət Mərkəzi üçün hər hansı bir vəsait ayırıbsa və mən onu sizə gətirib

verməmişəmsə, getdiyiniz Həcc mənə qənim olsun, yox, Hacı olaraq yalan danışsınızsa, sizə qənim olsun!

Oxuculara çatdırmaq istəyirəm ki, Kürdüstan rəsmiləri KMM-nin hesab nömrəsi olduğu halda vəsaiti fərdi yolla göndərməsi həqiqətə uyğundurmu?

Görəsən, siz "Hacı" Kamil Azərbaycan KMM-nin sədri olaraq,

indiye qədər özünüz və özünüzlə bərabər bir heyət niyə Kürdüstana getməmişiniz?

Niyə mənim kimi Kürdüstana gedərək, Kürdüstan parlamentində, Kürdüstanın və xarici ölkələrin mətbuat orqanlarına ermənilərin 19-cu əsrdən başlayaraq bu günümüzdə qədər başımıza gətirdikləri bəlaları çatdır-mamısınız?

Mənim bu səpkidə çıxışlarım bu gün də internet səhifələrimdə, müxtəlif qəzet, jurnallarda və telekanal-larda Azərbaycanımızı müdafiə edəcək çıxışlarım yayınlanmaqdadır.

Ay dünyadan xəbərsiz KMM-nin sədri, siz necə KMM-nin sədrisiniz ki, mənim 2 aydır Kürdüstan hökumətinin rəsmi qonağı olmağımdan xəbəriniz yoxdur?!

"Həftə içi" qəzetinə verdiyiniz açıqlamanın şərh

Əgər Ə.Həpə və K.Həsənov öz övladları ilə evlərində kürd dilində danışa bilmirlərsə, mən onların xalq üçün nəşə edəcəyinə inanmıram və heç nə

de görmürəm. Qaldı ki, siz kimsiniz, nəyin nəyisiniz ki, mən KMM-indən qovasınız? Hələ siz dərk etməmişsiniz ki, xalq sizi ümumiyyətlə öz

cəmiyyətlərindən qovublar və mərkəzə getmirlər? Qaldı rəhmətlik Şamil müəllimə, səhifədəki şəkil onun evində çəkdiyim son günlərinin xatirəsidir. Mən Kürdüstanda olanda o, dünyasını dəyişmişdi.

Şamil müəllimin xatirəsinə yarım saatlıq veriliş hazırladım və Kürdüstan-TV-də yayınladım. Siz köhnənin çalalarını-sınız və elə Şamil müəllimlə, mənim aramı vurmağa çalışanlar da sizlər idiniz, indi

də çirkin əməllərinizdən əl çəkmirsiniz. "İnsan yaşından, başından, saçından, utan-malıdır, aşağıdakı şəkillərə baxın və!"

Şərhləri yazdı: Tahir Süleyman



Baş nazir Neçirvan Barzani və Tahir Süleyman

"Diplomat" qəzetinin baş redaktoru Tahir Süleymanın dəvəti ilə Azərbaycanda səfərdə olan İraq Kürdüstan hökumətinin baş nazirinin müavini, Cövdət Neccarın rəhbərlik etdiyi nümayəndə heyəti, redaksiyamızda qonaq ol-mazdan bir gün əvvəl "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin (KMM) sədri Kamil Həsənovla əlaqə sax-layıb T.Süleymanın bu təşəbbüsü ilə bağlı ona bir neçə sual ünvan-ladıq. K.Həsənov ənənə-vi olaraq T.Süleymanın ünvanına ittihamlar yağ-

lomat" qəzetində nələr yazır? Onu qəbul etmi-rəm. Mən Azərbaycanın çörəyini yeyirəm, burada doğulub-böyü-

edib ki, bu insanın xey-irxahlıqla işi yoxdur: "Kürdlər arasında ona "Jero Tahir" deyirlər, yəni "Zəhər Tahir". Mən o adamın varlığına və şəffaflığına inanmı-ram".

Kürd yazıçısı, "Da-nge Kürd" qəzetinin baş redaktoru Əhməd Apo (Apojev) ilə də əlaqə saxladım. O da Tahir Süleymanın xeyirxah əməl sahibi olmadığını bildirib: "Mən hələ də

ları Tahir dəvət edib, dedim ki, mənə hərsi bir qızıl da versələr on-larla görüşmərim. Tahir kimdir ki, onları dəvət edib? Avantürüst birisi-nin onları çağırıldığını öyrəndikdən sonra, on-larla görüşməkdən imti-na etdim".

-Tahir Süleyman İraqda yaşayan türkmən, kürd və azərbaycanlılar arasında münasibətlərin nor-mallaşmasını istəyir.



Kürdüstan prezidenti Məsud Barzani və Tahir Süleyman

la üzürlü və belə də etdik".

Onu da qeyd edək ki, T.Süleymanın PKK-ya işləməsi, terrorçu kürdlərin maraqlarını qoruması, ara-sıra yerli mətbuatda da səsləndirilib. Amma fikrimizcə bu məntiqsiz arqument-dir. Həqiqətən də fakt varsa bəs Azərbaycanın güc strukturları bu vax-tədəki niyə susublar?

Tahir Süleymandan onun ünvanına söylənilən ittihamlarla bağlı cavab istədik. O, cavabın-da bildirdi:

"Mən onlara bir ağsaqqal, bir ziyalı ki-mi həmişə hörmət et-mişəm və bundan so-nra da edəcəyəm".

İraqdan gələn mə-lum nümayəndə heyəti-ni vətənə yola saldıq-dan sonra, T.Süle-y-

ağsaqqal, bir ziyalı ki-mi həmişə hörmət et-mişəm və bundan so-nra da edəcəyəm, hər bir insan öz səviyyəsi-nə, ləyaqətinə, mədə-

Fərat sahillərində", "Günəşdən nur doğ-ar", "Heydər Əliyev dühası, İlham Əliyev zəkası Gürcüstani rus işğalından xilas etdi", Ümummillə Liderimizlə mənim görüşüm kimi məqalələrdən danışımlar?"

Beləcə, T.Süleyman artıq heç nə deməyəcəyini söyləyib, nəticə çıxarmağı və onun haq-qında deyilənlərə ay-dınlıq gətirib qiymət verməyimizi öhdəmiş



Soldan Kürdüstan prezidenti Məsud Barzani, Tahir Süleyman və İraq prezidenti Cəlal Tələbani



Tahir S., Ərbil şəhərinin meri Növzat Hadi və Hamlet həkim

dırdı: "Tahir kimdir ki, o adamları Azərbaycana dəvət edib. Əgər edibsə canı sağ olsun. Amma İraqdan hər hansı bir nümayəndə heyəti Azərbaycandan rəsmi dəvəti ilə gələ bilər". K.Həsənov onu da bil-dirib ki, T.Süleyman rəhbərlik etdiyi KMM-dən 1996-cı ildən qo-vublar. Səbəb kürdlərlə azərbaycanlılar arasında nifaq salması olub. Mərkəzin sədri qeyd edib ki, T.Süleymanla q u r t a r ı b l a r : "Görmürsünüz o, "Dip-

bilirməm ki, "Diplo-mat" qəzeti hansı vəsa-itlə çıxır. Tahir PKK-nı da, PDK-nı da, YNK-nı da, DTP-ni də, hətta YAP-ı da dəstəkləyir.

Türkiyədənmi, İraq Kürdüstanındanmi, Barzani, Tələbani kürdlərindənmi, yoxsa buradakı kürdlərdən dəstək alır, bilmirəm". Ə. Apo da T.Süleymanla heç bir əlaqəsi olmadığını dey-ib: "Gəlib mənə dedilər ki, bəs İraqdan Bakıya nümayəndə heyəti gə-lib. Dedim ki, mərkəzə gölsələr görüşərik. So-nradan eşidəndə ki, on-



Tahir Süleyman və Emiqrasiya bürosunun rəhbəri

Məgər bu pisdir?"

-Sualımızı cavablan-dıran Ə.Apo: "O avantürüst bir adamdır, yalnız özünü düşünür" cavabını verərək onu da əlavə etdi ki, T.Süley-man İraqdan maliyyələ-şir: "Tahir bir bələdir düşüb aramıza", T.Süleymanın KMM-dən niyə qovulması sə-bəbini isə Ə.Apodan zorla öyrəndik, çünki açıqlamırdı:

- "Şamil Əsgərov "Dəngə Kürd" qəzetinin baş redaktoru idi. Hə-mişə Tahir gəlib redak-siyada Azərbaycanın əleyhinə çıxışlar edirdi. Şamil müəllim təzyiqlər edirdi ki, bu məqaləni vermə, o məqaləni ver və s. Hətta bir dəfə Şamil müəllimi küçə söyüşləri ilə təhqir də etmişdi. O da gəlib mərkəzdə bütün bunları danışdı və biz qərara al-dıq ki, Tahir Süleyman-

man növbəti dəfə re-daksiyamızın qonağı ol-du. O, K.Həsənov, Ə.Aponun və bəzi qə-zetlərin onun haqqında nə söylədiklərinin, nə yazdıqlarının fərqi-nə varmadı. Diqtafonda onların ittihamlı səslərini dinlədikdən sonra da alicənabcasına yuxarı-dakı cavabını təkrarladı:

"Mən onlara bir



Tahir S. və Kürdüstan Mərkəzi bankın rəhbəri Çək Rəşid

nüsxəsini bizə təqdim etdi və dedi: "-Özünüz baxın, görün, burada anti-azərbaycan və yaxud da terrorçuluğu dəstəkləyən bir məqalə varmı? Niyə onlar Sö-hrab Tahirin "Dost-dan düşmən düzəlt-mək ən böyük xəya-nətdir", Qəzənfər Paşayevin "Altı il Dacla-

niyyətinə, qabiliyyəti-nə, şəxsiyyətinə uyğun danışar və kimliyini bürüzə verər.Onlar öz kimliklərini bürüzə verdilər" deyərək özü ilə gətirdiyi "Diplomat" qəzetinin 50-yə qədər

buraxdı. Hətta təklif et-di ki, kimliyi və necə insan olması ilə bağlı Azərbaycanda yaşayan kürd, türk əsilli ziyalı-lardan da öyrənə bil-rik:

- "Özüm haqqım-da desəm, deyəcəklər ki, özünü siğortalayır"

Obyektivlik naminə deyək ki, həqiqətən də bizə təqdim olunan "Diplomat" qəzetinin nüsxələrində PKK-nın dəstəklənməsi, anti-azərbaycan təbliğatı ilə bağlı heç bir materiala rast gəlmədik. Əksinə ermə-ni işğalı ifşa olunub, Xocalı, 20 Yanvar faci-ələrimiz barədə geniş materiallar azərbaycan, kürd və rus dillərində dərc olunub. Qəzetin hər nömrəsində Azər-baycan iqtidarının yürütdüyü siyasət dəstəklənib, Heydər Əli-yevin müəllifi olduğu beynəlxalq əhəmiyyətli nə-həng layihələrin Azər-baycan iqtisadiyyatının

R, ANCAQ YERİMƏZ



Sol.Baş nazir Neçirvan Barzani, Tahir S, Prezident Məsud Barzani

güclənməsinə, prezident İlham Əliyevin dünyada Azərbaycanın maraqlarını necə müdafiə etməsindən, danışıqlar.

Ulu Öndərlə görüşündən, Xalq şairi Şöhrab Tahirlə, Azərbaycanın tanınmış ziyalı Professor Dr. Qəzənfər Paşayevlə müsahibə və s. milli maraqları əks etdirən məqamlar dərc olunub, türkmənlərlə azərbaycanlılar arasında tarixi səmimi tellərdən söhbət açılıb, kürd xalqının tarixindən, coğrafiyasından, mədəniyyətindən danışılıb.

Qəzetdə Tahir Süleymanın İraqda Ər-bil, Kerkük, Süleymaniyyə, Dilafer, Dihok, Zaxo və digər əyalət-

görüşlər, onlardan aldığı müsahibələr, şərəfinə verilən ziyafətlər, hətta bu ziyafətlərdə İraq prezidentinin xanımı Heroxanın onunla bir cərgədə öyləşməsi **Tahir Süleymanın İraqda çox hörmətlə və yüksək səviyyədə qarşılandığından, nəinki kürdlər, hətta türkmənlər və asurilər tərəfindən də rəğbətə qəbul edildiyindən xəbər verdiyinin şahidi olduq.**

Onun tez-tez İraq və Kürdüstan əyalətinə getməsində məqsəd isə, əsrlərin süzğəcindən keçən, tarixlərin sınağından çıxan və biri-birinə qaynayıb qarışan kürd, azəri və türkmən



İraqın birinci xanımı Heroxan, Fələkəddin Kakeyi, və Tahir S.

lərdə olub, rəsmilərlə keçirdiyi görüşlərdən çəkilən fotoları gördükdə **K.Həsənovun, Ə. Apoyevin bizə söylədiyi "Tahir İraqda da hörmətdən düşüb" fikrinin yalanının üstünü açdı.** Onun İraq prezidenti Cəlal Tələbani, Kürdüstan prezidenti Məsud Barzani, baş nazir Neçirvan Barzani, mədəniyyət naziri Fələkəddin Kakeyi, Kürdüstan parlamentinin sədri Ədnan Müfti, Kürdüstan parlamenti sədrinin müavini Kamal Kerküki, Millət vəkilləri və parlament üzvləri Karxi Nəcməddin Altıbarmaq, Əsəd Ər-bil, Si-am xanım, Ənvər Bayraqdar və digər dövlət və hökumət rəsmiləri, sadə əhali ilə keçirdiyi



Duhok şəh.meri Təməz Ramazan Tahir Süleyman

xalqları arasında dostluq və qarداşlıq körpüsü qurmaqdır. Tahir Süleymanın türkmən nümayəndələrini Azərbaycana dəvət etməsi, onun zəhmətinin bəhrəsidir və təqdire layiqdir. Artıq Türkiyə, İraq, ABŞ, PKK dördlüyünün birgə konfransının keçirilməsi gözlənilir, onun aparıldığı mübarizənin qayəsi sülh, dostluq və qardaş-



Kerkük səfəri: Şivan Pərvərlə görüş

lıqdır.

Tahir Süleymanı tanıyan kürd və azərbaycanlı ziyalıları aradıq və onlara Tahir Süleymanın necə insan olması barədə sual verdik.

Əslən Qubadlıdan olan, Mahir Həsənov bildirdi ki, biz demək olar ki, "Diplomat" qəzetinin hər bir nömrəsini səbrsizliklə alıb oxuyuruq. **Tahir Süleyman həmişə Azərbaycanın mənafeyini güdüb, dostluqdan-qardaşlıqdan yazıb. O heç vaxt Azərbaycanın maraqlarına zidd hərəkət etməyib: "İndi neyləyək ki, kimsə kiminsə ardınca olmayan**



Tahir Süleyman və nazir Heval Rəhman



Tahir Süleyman və nazir Heval Rəhman

böhtanlar yağdırır və yaxud da kiminsə uğurlarına yarasə gözüylə

baxır". Hamının tanıdığı el şairi, on beş kitab müəllifi Nəriman Əyyub isə bildirdi ki, "T.Süleymanın PKK-ya işləməsi barədə deyilənlər yalandır: "Diplomat" qəzetinin hansı sayına baxsanız bu barədə bir kəlməyə də rast gəlmək olmaz. Ola bilər ki, qəzetdə kürd dilində yazıların çap olunması şübhə doğurub. Kürd dilini Azərbaycanda yetərincə bilən var,

lim kürd, türk-mən və azərbaycanlılar arasında dostluq əlaqələrinin bərpasına çalışır. Onu xüsusilə qeyd etməliyəm ki, Tahir müəllim hər zaman respublikamızda milli münafiqə yaratmaq istəyənlərə zamanında tutarlı cavab verən qeyrətli ziyahlardandır. Məgər bu xidmətlər PKK-ya xidmət etmək deməkdir?"

Laçın payonunun Çıraqlı kəndində müəllim işləmiş və rayonda xüsusi hörmət qazanan Adışirin Çıraqov: "**Tahir Süleyman əgər PKK-ya işləsəydi və yaxud da İraqdan pul alsaydı Azərbaycanın güc strukturları çoxdan tədbir görərdilər. Bu insanın uğurlarını qəbul etməyənlər yalnız onu bu və ya digər formada ittihamlayırlar". A.Çıraqov da KMM-i İdarə Heyətinin üzvü kimi təşkila-**



Sol.Xalid Əsgərov, Şamil Əsgərov və Tahir S

ub KMM-nin fəaliyyətinə də münasibət bildirib. Qeyd edib ki, "**Bu mərkəzin yalnız adı var."**

Laçın rayonunda və işlədiyi Xətai rayonunda da böyük hörmətə malik olan həkim Dostəli Paşayev isə **Tahir Süleymanı gözəl ziyalı, dar günün dostu, el qədrini bilən insan adlandırır: "Onun PKK-ya işləməsini deyənlər, yalnız ona qarşı düşmənçilik mövqeyində olanlardır, Tahir Süleyma-**



Tahir Süleyman və nazir Heval Rəhman

nın gördüyü işləri sindirə bilməyənlər bu fikirdədir. Tahir müəllim



Kerkük səfəri: Peşmərgələrlə görüş

bütün görüşlərdə Azərbaycan həqiqətlərini, erməni işğalçılıq siyasətini anlatması təqdirləyiqdir: "Azərbaycan kürdü İraq türkmənləri ilə azərilər arasında körpü qurmaq üçün çalışır. Əgər bu missiyanı bir kürd oğlu öz üzünə götürübsə buna sevinməklə yanaşı, ona kömək etmək lazımdır. Mən sizin qəzetin vasitəsilə, öz adımdan Tahir müəllimə təşəkkür edirəm və ona uğurlar arzulamaqla yanaşı bu işdə hər zaman onunlayam". Həmsöhbətlərimin siyahısını uzatmaq da olar. Yekun rəy bu oldu ki, T.Süleyman kürd xalqının hafizəsində "Jəro" ("Zəhər") kimi deyil, xeyirxah və gözəl insan kimi qalmaqdadır.

Yeri gəlmişkən, Tahir Süleymanın KMM-dən "Dəngə Kürd" qəzetinin keçmiş baş redaktoru mərhum Ş.Əsg-

ərov dostluq əlaqəsi yaratmaqdan ibarət idi. Bəs siz bir ağsaqqal kimi nə etdiniz? Tahir müəllimin uğurlarına qarşı olan kin, küdrət, ikrah hissini gizlədə bilmədiyiniz və xüdpəsəndliyinizi, gözgötürməməzliyinizi açıq-aşkar biruzə verdiniz. Bu da ağsaqqala yaraşmayan bir haldır.

Sonda K.Həsənova



Tahir Süleyman Cövdet Nədcar, Hamlet Sərdar

ərova təziqinə görə uzaqlaşdırılması faktı da inandırıcı görünmədi. Çünki "Diplomat" qəzetində mərhum Ş.Əsgərovun sağlığında və ölü-

mündən sonra, onun həmişə xatırlanması ilə bağlı səhifə-səhifə yazılara rast gəldik. Deməli, KMM-nin rəhbərliyi və illərdi çıxmayan "Dəngə Kürd" qəzetinin redaktorluğu ilə T.Süleyman arasında yaranmış nifaqın arxasında hələlik bizə məlum olmayan başqa amillər dayanır. Bizə görə həqiqi ağsaqqal, kiminsə umu-küsünü bir tərəfə qoyub, Azərbaycanımızın mənafeyi üçün öləndən gələnlər imkanlardan istifadə etməlidir. Gələnlər qonaqlar T.Süleymanın şəxsi mənafeyini müdafiə etmək üçün gəlməmişdilər. Onlar uzun illərin həsrətini çəkərək Azərbaycana gəlmişdilər və Kürdüstan Hökumətinin Baş nazirinin sədr müavini və TMM-nin sədri kimi Azərbaycan və Kürdüstan hökumətləri arasında dostluq əlaqəsi yaratmaqdan ibarət idi. Bəs siz bir ağsaqqal kimi nə etdiniz? Tahir müəllimin uğurlarına qarşı olan kin, küdrət, ikrah hissini gizlədə bilmədiyiniz və xüdpəsəndliyinizi, gözgötürməməzliyinizi açıq-aşkar biruzə verdiniz. Bu da ağsaqqala yaraşmayan bir haldır.

CAVİD

("Həftə içi" qəzeti)

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av

Ev çiyə? Ev **ave**.
Bu nədir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.



diran

Ev çiyə? Ev **dirane**.
Bu nədir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir

Ev çiyə? Ev **agirc**.
Bu nədir? Bu oddur.
Что это? Это огонь.
What is it? It is fire.



mar

Ev çiyə? Ev **mare**.
Bu nədir? Bu ildir.
Что это? Это змея.
What is it? It is a snake.



bizin

Ev çiyə? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is goat.

Bb



balon

Ev çiyə? Ev **balone**.
Bu nədir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balloon.



bacan

Ev çiyə? Ev **bacane**.
Bu nədir? Bu pomidorur.
Что это? Это помидор.
What is it? It is a tomato.



otomobil

Ev çiyə? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taç

Ev çiyə? Ev **taçe**.
Bu nədir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.



canı

Ev çiyə? Ev **canie**.
Bu nədir? Bu atdır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cücik

Ev çiyə? Ev **cücike**.
Bu nədir? Bu cücüdür.
Что это? Это цыпленок.
What is it? It is a chicken.



finçan

Ev çiyə? Ev **finçane**.
Bu nədir? Bu finçandır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav

Ev çiyə? Ev **çave**.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



çêlek

Ev çiyə? Ev **çêleke**.
Bu nədir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is cow.



defter

Ev çiyə? Ev **deftere**.
Bu nədir? Bu dəftərdir.
Что это? Это тетрадь.
What is it? It is a copybook.



dar

Ev çiyə? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.

Ee



belg

Ev çiyə? Ev **belge**.
Bu nədir? Bu yarpaqdır.
Что это? Это лист.
What is it? It is a leaf.



elok

Ev çiyə? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



çaynîk

Ev çiyə? Ev **çaynîke**.
Bu nədir? Bu çaynıqdır.
Что это? Это чайник.
What is it? It is a teapot.



çakûç

Ev çiyə? Ev **çakûçe**.
Bu nədir? Bu çəkiedir.
Что это? Это молоток.
What is it? It is hammer.



dest

Ev çiyə? Ev **deste**.
Bu nədir? Bu əldir.
Что это? Это ладонь.
What is it? It is a hand.



dil

Ev çiyə? Ev **dile**.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.



ker

Ev çiyə? Ev **kere**.
Bu nədir? Bu ulaqdır.
Что это? Это осел.
What is it? It is a donkey.



zebeş

Ev çiyə? Ev **zebeşe**.
Bu nədir? Bu qarpızdır.
Что это? Это арбуз.
What is it? It is a watermelon.

Êê



êleg

Ev çiyə? Ev **êlege**.
Bu nədir? Bu jiletir.
Что это? Это штаны.
What is it? It is a jumper.



hêk

Ev çiyə? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.



fil

Ev çiyə? Ev **file**.
Bu nədir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an elephant.



firok

Ev çiyə? Ev **firoke**.
Bu nədir? Bu təyyarədir.
Что это? Это самолет.
What is it? It is a plane.



gizêr

Ev çiyə? Ev **gizêre**.
Bu nədir? Bu kökdür.
Что это? Это морковь.
What is it? It is a carrot.



gêzî

Ev çiyə? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Что это? Это метелка.
What is it? It is a broom.



pê

Ev çiyə? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.



kêr

Ev çiyə? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.



fînd

Ev çiyə? Ev **fînde**.
Bu nədir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.



zerafe

Ev çiyə? Ev **zerafeye**.
Bu nədir? Bu zürafədir.
Что это? Это жираф.
What is it? It is a giraffe.



gore

Ev çiyə? Ev **goreye**.
Bu nədir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.




guh

Ev çiyə? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmé

Ev çiyé? Ev hirméye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.



hirç

Ev çiyé? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp

Ev çiyé? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.



hêştir

Ev çiyé? Ev hêştire.
Bu nêdir? Bu dâvêdir.
Что это? Это верблюд.
What is it? It is a camel.

li



dîl

Ev çiyé? Ev dîle.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.




lepik

Ev çiyé? Ev lepîke.
Bu nêdir? Bu âlcêkdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling

Ev çiyé? Ev lînge.
Bu nêdir? Bu qêçdir.
Что это? Это нога.
What is it? It is a leg.



miş

Ev çiyé? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îî



dîk

Ev çiyé? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.



îsot

Ev çiyé? Ev îsore.
Bu nêdir? Bu bibardır.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl

Ev çiyé? Ev gustîle.
Bu nêdir? Bu üzûkdir.
Что это? Это кольцо.
What is it? It is a ring.



keştî

Ev çiyé? Ev keştîye.
Bu nêdir? Bu gomidir.
Что это? Это парход.
What is it? It is a ship.

Jj

jûji




Ev çiyé? Evjûjiye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



roj

Ev çiyé? Ev roje.
Bu nêdir? Bu günêşdir.
Что это? Это солнце.
What is it? It is the sun.



birek

Ev çiyé? Ev bireke.
Bu nêdir? Bu mişardır.
Что это? Это пила.
What is it? It is a saw.



kûsi

Ev çiyé? Ev kûsiye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv

Ev çiyé? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.



limon

Ev çiyé? Ev limone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.



rojname

Ev çiyé? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.



kevjal

Ev çiyé? Ev kevjale.
Bu nêdir? Bu xêçêngdir.
Что это? Это краб.
What is it? It is a crayfish.



kund

Ev çiyé? Ev künde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is an owl.



kevçi

Ev çiyé? Ev kevçiyé.
Bu nêdir? Bu qasıqdir.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal

Ev çiyé? Ev xezale.
Bu nêdir? Bu ceyrandır.
Что это? Это джейран.
What is it? It is a deer.



kûli


Ev çiyé? Ev kûliye.
Bu nêdir? Bu çoyirtkôdir.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Mm



mûz

Ev çiyé? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



masî

Ev çiyé? Ev masîye.
Bu nêdir? Bu balıqdir.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş

Ev çiyé? Ev gamêşe.
Bu nêdir? Bu camışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.



meymûn

Ev çiyé? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

Nn



nan

Ev çiyé? Ev nanê.
Bu nêdir? Bu çörêkdir.
Что это? Это хлеб.
What is it? It is bread.



trên

Ev çiyé? Ev trênê.
Bu nêdir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn

Ev çiyé? Ev hûrbivîne.
Bu nêdir? Bu zerrêbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.



reng

Ev çiyé? Ev reñge.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode

Ev çiyé? Ev Odeye.
Bu nêdir? Bu otaqdir.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çiyé? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çiyé? Ev soLe.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.



top

Ev çiyé? Ev toPe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Pp



penir

Ev çiyə? Ev penirə.
Bu nədir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.



pivaz

Ev çiyə? Ev pivazə.
Bu nədir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is an onion.



peçemək

Ev çiyə? Ev peçeməkə.
Bu nədir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pênüs

Ev çiyə? Ev pênüse.
Bu nədir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.

Qq



beq

Ev çiyə? Ev beqə.
Bu nədir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çiyə? Ev qazə.
Bu nədir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meçes

Ev çiyə? Ev meçesə.
Bu nədir? Bu qayçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



portqal

Ev çiyə? Ev portqalə.
Bu nədir? Bu portqaldır.
Что это? Это апельсин.
What is it? It is an orange.

Rr



şər

Ev çiyə? Ev şərə.
Bu nədir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kəwrışk

Ev çiyə? Ev kəwrışkə.
Bu nədir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tir

Ev çiyə? Ev tirə.
Bu nədir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is an arrow.



rovî

Ev çiyə? Ev roviyə.
Bu nədir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çiyə? Ev sêvə.
Bu nədir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is an apple.



stêrk

Ev çiyə? Ev stêrkə.
Bu nədir? Bu ulduzdur.
Что это? Это звезда.
What is it? It is a star.



se

Ev çiyə? Ev seyə.
Bu nədir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çiyə? Ev sêvikə.
Bu nədir? Bu kərofədir.
Что это? Это картофель.
What is it? It is a potato.

Şş



şûr

Ev çiyə? Ev şûrə.
Bu nədir? Bu qilinedir.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çiyə? Ev şeşə.
Bu nədir? Bu daraqdır.
Что это? Это гребешок.
What is it? It is a comb.



şir

Ev çiyə? Ev şirə.
Bu nədir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.



şüşə

Ev çiyə? Ev şüşeyə.
Bu nədir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.

Tt



tir

Ev çiyə? Ev tiriyə.
Bu nədir? Bu üzumdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûti

Ev çiyə? Ev tûtiyə.
Bu nədir? Bu tuluqşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



pirtûk

Ev çiyə? Ev pirtûkə.
Bu nədir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tımsah

Ev çiyə? Ev tımsahə.
Bu nədir? Bu tımsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utı

Ev çiyə? Ev utıyè.
Bu nədir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is an iron.



guh

Ev çiyə? Ev guhə.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

Ûû



bilûr

Ev çiyə? Ev bilûrə.
Bu nədir? Bu tütəkdir.
Что это? Это труба.
What is it? It is a pipe.



brûsk

Ev çiyə? Ev brûskə.
Bu nədir? Bu ildırımır.
Что это? Это молния.
What is it? It is a lightning.

Vv



çav

Ev çiyə? Ev çavə.
Bu nədir? Bu gözür.
Что это? Это глаз.
What is it? It is an eye.




keVok

Ev çiyə? Ev keVokə.
Bu nədir? Bu göyərçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çiyə? Ev gule.
Bu nədir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



kurm

Ev çiyə? Ev kurmə.
Bu nədir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.



çûk

Ev çiyə? Ev çûkə.
Bu nədir? Bu quşdur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çiyə? Ev dupişkə.
Bu nədir? Bu aqrəbdir.
Что это? Это скорпион.
What is it? It is a scorpion.



bivir

Ev çiyə? Ev bivirə.
Bu nədir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is an axe.



berçavik

Ev çiyə? Ev berçavikə.
Bu nədir? Bu eynəkdir.
Что это? Это очки.
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Ww



werdek



wêne

Ev çiyê? Ev werdeke.
Bu nêdir? Bu ökêdêdir.
Çto êto? Êto yûka
What is it? It is a duck.

Ev çiyê? Ev wênecê.
Bu nêdir? Bu şekîdir.
Çto êto? Êto kartîna
What is it? It is a map.



ewr



kew

Ev çiyê? Ev ewro.
Bu nêdir? Bu buluddêr.
Çto êto? Êto tûca.
What is it? It is a cloud.

Ev çiyê? Ev kewê.
Bu nêdir? Bu koklîdêr.
Çto êto? Êto cesarka
What is it? It is a partridge.

Xx



xalxalok




xanî

Ev çiyê? Ev xalxalokê.
Bu nêdir? Bu arabûzêndêr.
Çto êto?
Êto boxta koronka.
What is it? It is a lady-bird.

Ev çiyê? Ev xaniyê.
Bu nêdir? Bu evdêr.
Çto êto? Êto dom.
What is it? It is a home.



xaç



berx

Ev çiyê? Ev xaçê.
Bu nêdir? Bu xaçdêr.
Çto êto? Êto kresê.
What is it? It is a cross.

Ev çiyê? Ev berxê.
Bu nêdir? Bu quzudêr.
Çto êto? Êto baran.
What is it? It is a sheep.

Yy



xîyar



heyve

Ev çiyê? Ev xîyarê.
Bu nêdir? Bu xiyardêr.
Çto êto? Êto oryepê.
What is it?
It is a cucumber.

Ev çiyê? Ev heyvê.
Bu nêdir? Bu aydêr.
Çto êto? Êto luna.
What is it? It is a moon.



yek



çiya

Ev çiyê? Ev yekê.
Bu nêdir? Bu birdêr.
Çto êto? Êto dîniya.
What is it? It is a one.

Ev çiyê? Ev çiyayê.
Bu nêdir? Bu dağdêr.
Çto êto? Êto gora.
What is it? It is a mountain.

Zz



ziman



zengil

Ev çiyê? Ev zimane.
Bu nêdir? Bu dildêr.
Çto êto? Êto zîyk.
What is it? It is a tongue.

Ev çiyê? Ev zengilê.
Bu nêdir? Bu zangdêr.
Çto êto? Êto zîyok.
What is it? It is a bell.



zerik



derzi

Ev çiyê? Ev zerikê.
Bu nêdir? Bu vedrêdêr.
Çto êto? Êto vedro.
What is it? It is a bucket.

Ev çiyê? Ev derziyê.
Bu nêdir? Bu îynêdêr.
Çto êto? Êto îyîla.
What is it? It is a needle.

Министр образования Курдистана прервал свой визит в Ирландию и вернулся в Курдистан из-за пожара в Сулеймани

Министерство высшего образования и научных исследований Регионального правительства Курдистана объявило во вторник, что министр высшего образования прервал свой визит в Ирландию и вернулся в регион из-за гибели двух студентов и работника института в общежитии технического института Сулеймани в минувшее воскресенье. "Министр высшего образования и научных исследований объявил во вторник утром о своем решении прекратить свой визит во главе официальной делегации в Республику Северная Ирландия и возвратиться в регион до окончания визита делегации. Министр был в постоянном контакте с регионом со времени пожара", цитирует "Shafaag News" сообщение министерства.

"После печального инцидента Министерством высшего образования и научных исследований Регионального правительства Курдистана сформирован специальный комитет для работы в сотрудничестве с другими комитетами Совета Министров и провинцией Сулеймания для расследования инцидента и выявления его причин и виновных в происшествии", говорится в заявлении министерства. Во вторник в техническом институте Сулеймани прошла похоронная церемония погибших в результате пожара.

ALFABÊ				DİKARÎ BIXWÎNÎ
KURDÎ		Azerî		
N b/s	ya bi tîpên latinî	ya bi tîpên kirîlî	Latinî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Eli, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, fitone, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerîlla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bir, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, Îbrahim, Îran
12	Ii	Ьь	Ii	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lêyla, lazim, lempe, limon
16	Mm	Мм	Mm	Midîa, merd, mêr, mêvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, neví, ner, nav, nas, hinar, Hesên,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	Qq	Quling, qawe, qîr, qelem, qaiş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerîlla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şîrîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tîfing, top,
25	Ûû	Уу	Ûû	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Ûû	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîafî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Wecîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xîyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xafî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Ziver, zêytûn

Diyarbakır Büyükşehir Belediye Başkanı Osman Baydemir, "Türk'ün, Kürt'e, Kürt'ün Türk'e kurşun sıkması haramdır. Ve bunun vebali her şeyden önce ev sahibi olanların boynunadır" dedi. Gençlerin Sivil Toplum Gönüllüleri Vakfı'nın Diyarbakır'da düzenlediği ve 2 gün sürecek Toplumsal Barış Sempozyumu bugün başladı. 70 ilden gençlerin katıldığı sempozyumun açılış konuşmasını yapan Diyarbakır Büyükşehir Belediye Başkanı Osman Baydemir, barışı konuşmak için en ideal ve doğru kentlerinden birinin Diyarbakır olduğunu söyledi.

Baydemir, "Her şeyden önce tarihin yazılı ilk barışı bu coğrafyada gerçekleşmiş. Dolayısıyla barışı bu coğrafyada konuşmak ben öyle sanıyorum ki bu coğrafyanın deneyimini de arkamıza almak barışa ulaşmak süresini daha hızlı kılacaktır. 21'inci yüzyılda artık Türkiye'de Kürt sorununda savaş ve savaşın kazanılması olmaz. Barışında kaybedeni olmaz. O halde mutlaka hep birlikte barış sürecine ve barışa omuz vermemiz gerekiyor. Bugünde bu birlik-teliğimizde barış sürecine ve barış arzusunun omuz vermektir" dedi.

Baydemir, toplum üyelerinin geçmiş ve geleceğine sahip çıkması gerektiğini söyleyerek, geçmişini bilmeden geleceği sahip çıkılamayacağını belirtti.

Baydemir, "Bizim barışa sahip çıkmamız aslında geçmişimize ve geleceğimize sahip çıkmaktır. 70-90 yıl boyunca geçmişimiz adeta bilgisayar hard diskleri silindiği gibi geçmişimizi silmeye çalışıyorlar. Diyarbakır, Amed, Amida'nın bundan 100 yıl önce nüfusunun yüzde 48'i Ermeni, Yahudi, Keldani idi. Bugün bir elin parmak sayısı kadardır. Peki ne oldu bu insanlar? Bir gün canları sıkıldı gittiler mi buradan. Öyle değil, büyük trajediler yaşadılar son 100 yılda. Açık söylüyorum, biz geçmişimizi bilmediğimiz ve yaralarını sarmadığımız sürece kurban olayım, aydınlık bir gelecek yaşatma şansımız yok. Biz tek başına kitle iletişim araçlarıyla, tarih kitaplarıyla gerçeği öğrenme imkanımız yok. Bu konuda sizlere, hepimize büyük görev düşüyor. Gerçeği, hakikati araştırmamız gerekiyor" dedi.

Türk'ün Kürde, Kürdün Türke kurşun sıkması haramdır!

W ANISINI ANLATTI

Çocukluk yıllarında ailesiyle yaşadığı olayı salondaki gençlere anlatan Baydemir, köyde zikir, ibadet yapılırken köyde bir gözcünün bekletildiğini söyledi. Baydemir, şöyle dedi:

"Bundan 30 yıl önce biz 2 şeyden korkardık, benim çocukluk yıllarımda. Benim ailem Şafi mezhebine mensuptur. Ve Nakşibendi tarikatına da yakınlık hissederlerdi. Nakşibendilerin zikirleri biraz daha farklıdır. Bir de Kürt bir aileyiz zikir yaparken köy, hane halkı köyün girişlerine gözcüler bırakırdı. 'Cenderme te, ya na, (Jandarma geldi mi, gelmedi mi)) Erivan radyosunu da dinlerken evden biri mutlaka dışarıda beklerdi. Jandarma gelir mi yada ihbar olur mu diye. Ne inancımızı, nede kimliğimizi özgürce yaşayabildik. Bu 70 yılın bizler açısından bana göre özetidir. Aradan 30 yıl geçti bir gün Diyarbakır Büyükşehir Belediye Başkanı sıfatıyla Türkiye'nin dört bir yanına 2006 yılını 2007 yılına bağlayan yıl için bir tebrik kartı gönderdim. Tebrik kartında şu vardı; 'Hapy New Year, Yeni yılınız kutlu olsun, ser sale we piroz be' 3'ü de aynı anlama geliyor. Tebrik kartı Türkiye'nin dört bir yanına gitti, kimi milletvekilleri ve valilerden geri geldi. Kürtçe kullandığım için tebrikini reddediyoruz diye. Bu 2007 yılında gerçekleşen bir hadise. Diyarbakır Cumhuriyet Başsavcılığı'na da gitti tebrik kartı. Oraya giden tebrik kartı bana geri dönmedi. Bende arkadaşlarıma moral vermek için, bakın dedim yargıda değişim var. Yargı değişirse zaten her şey değişir, aradan 20 gün geçti savcı beni ifadeye çağırdı. Tebrik kartını suç delili olarak muhafaza etmiş. İfade etmemesinin nedeni suç delili olarak kullanmak için. Avukat olmanın da verdiği bir rahatlıkla tartıştık, İfade alındı. Akebinde dedim ki savcı bey sizin Adalet Bakanlığı'nın da yayınlarından haberiniz varmı? Var dedi benim bir makalede orada yayınlanıyor. Bende kurban olayım sayın savcım bu adresi versene bana dedim. www. Adeletbakanligi.com, benim de yargı-

landığım sebep oradaki W. Ben de dedim ki savcı bey ben bir defa kullanmışım sen her gün 3 defa kullanıyorsun. Bütün içtenliğimle arzuluyorum ki belki bundan birkaç yıl sonra yaşadığımız pek çok yasak, saçma, sapan yasak, haksız yasağa aynen bugün burada olduğu gibi 32 dişimizle gülelim. Gülebilmemiz için onları aşmamız gerekir. Aşmadığımız sürece bu bir travma olarak kalır."

BİR MİLLET, BİR HALK BİRLİKTE YAŞAMAK İSTİYOR

Baydemir, geçmişte kentte yaşayan Ermeniler, Ezidiler, Keldaniler'in göçüp gittiğini belirterek, şunları söyledi:

"Açıkçası biz geride kalanlar kaybettik, çünkü onlar gittiklerinde bu coğrafya yoksullaştı. Bu ülkenin kendisi yoksullaştı. Hem finansal anlamda, hem de ekonomik anlamda onlar gittiğinde biz barışı yitirdik. Bakın onlar gittiğinden beri hala bu coğrafyada barış hakim olmadı. Türkiye'de herkesin ilk yapması gereken şey ilk olarak kendimizle hesaplaşmaktır, bu manada sorgulamaktır. Türkler tıpkı Kürtler gibi, tıpkı Farşlar gibi, Araplar, Ermeniler gibi bu coğrafyanın kadim halklarından birisidir. O halde Türk'ün, Arap'ın Farş'ın neyi varsa. Kürt'ün de onu hayal etmesi, onun annesinin ak sütü kadar kendisine helaldir. Bu şu anlama gelmiyor, ülke bölünsün anlamına gelmiyor. Yeni bir devlet kurulsun anlamına da gelmiyor. Bir millet, bir halk birlikte yaşamak istiyor. Peki birlikte yaşamın yol haritasının anayasasını, toplumsal sözleşmesini nasıl oluşturacağız? Biz eşitler olarak masaya oturduğumuzda ancak eşit ve özgür bir gelecek oluşturabiliriz. Bir gelecek oluşturabiliriz. O yüzden bütün çabalarımız eşitlerin masaya oturmasına katkı sunar. Eşitler masaya oturursa emin olun ki bizlere özgürlük yolunu açacaktır. 21'inci yüzyılda Kürt sorunun da ben açık ve net söylüyorum., gerçi bu bütün insanlık için düşünüyorum ama acil olduğu için ve bunu tartıştığımız için söylüyorum. Türk'ün, Kürt'e, Kürt'ün Türk'e kurşun sıkması haramdır. Ve bunun vebali her şeyden ve herkesten



önce egemenlerin, iktidar sahibi olanların, ev sahibi olanların boynunadır. Ama aynı zamanda sessiz kalan ve izleyenlerinde bu konuda vebali çok büyük ama çok büyük olacaktır. Bundan sonra en azından izleyen olmayacağız. İzleyen, olmamız, sorgulayan olmamız lazım. Birlikte yaşam için bu şarttır. Emin olun nefret söylemi egemenlerin söylemidir. Çünkü savaşın sürebilmesi için nefret duygusu na ihtiyaç var. Barış duygusuyla nasıl savaşacaksınız? Barış duygusuyla ancak sevilir. Ancak kucaklaşılır. Sırt sırta, el ele verilir. Ama nefret duygusu geliştirilmeli ki savaş olabilsin, çatışma olabilsin. Ve bir iktidar sürdürülebilir kılınır. Gerçekler görünmez olsun, hep beraber aydınlık bir geleceğe doğru gidelim."

BARİŞA BU ÜLKEDE ÇOK İHTİYAÇ VAR

Sempozyuma konuşmacı olarak katılan LGBT oluşumu üyesi Deniz Rojda Solmaz, barışın bu ülkenin kanayan bir yarası olduğunu söyledi. Solmaz, "Barış bu ülkenin kanayan yaralarından birtanesi. Devletin kendi eliyle karşı olan herkese başlatmış olduğu bir savaş var. Kimi zaman aleni kimi zaman içten içe. Barışa bu ülkede çok ihtiyaç var. Bizle aslında bu topraklarda birlikte yaşamayı bilen insanlarız. Ama her defasında devlet bir şekilde bunun önüne duvar örüyor. LGBT bireylerine karşı işlenen cinayetlerin suç ortağı devlettir. Suçlular hala dışarıdadır. Adete sistem katilleri ödüllendiriyor. Ötekileştirilenlerin hepsi devlet eliyle sistem dışına bırakılıp her defasında barış için müzakare, diyalog gibi teklifleri ve masaya oturma talepleri bir şekilde reddediliyor" dedi.

Ailelerden ortak ses

Savaşın ve şiddetin mağduru aileler Meclis önünde yaptıkları ortak bir açıklamayla İmralı'daki görüşmelere destek verdiklerini belirterek, "Kırlı savaşın son bulması için" herkesi birlikte mücadeleye çağırıyor. Barış Anneleri İnişiyatifi üyeleri, Polis Vazife ve Salahiyetleri Kanunu (PVSK) mağduru aileler, askerde 'intihar etti' denilen gençlerin aileleri ve Roboskili aileler MAZLUMDER Genel Merkezi'nde ortak basın toplantısı düzenlendi. Barış Annesi Hava Kiran, yaşanan kırlı savaşın son bulmasını isteyerek, "Biz bu kırlı savaşın son bulması için buradayız" dedi. Kiran, barış için müzakere sürecini desteklediklerini vurgulayarak, "Barış sürecini savu-

nuyoruz. Müzakere döneminde bile 10 HPG'li yaşamını yitir-



di. Bu sorunun çözülmesi için öncelikle bu operasyonların son bulması gerekir. Devletin artık bu sese kulak vermesi lazım. Bütün anneler el ele verip bu kırlı savaşın son bulması için mücadele etmeliyiz" diye konuştu.

Roboskili aileler adına Veli Encü, adalet arayışlarının devam ettiğini belirterek, "408 gün oldu bu olay hala aydınlatılmadı.

Bu savaşın son bulmasını istiyoruz. Görüşmelere destek veriyoruz" diye konuştu. Askerde 'intihar

etti' denilen Uğur Pamuk'un amcası Mehmet Reşat Pamuk ise "Tuğay komutanı bize 'yeğenin buraya gelmeseydi Kandil'e giderdi' dedi. Benim yeğenim Kandil'in yerini de biliyordu. Fakat o askere geldi ve orada öldürüldü. Bizler barış istiyoruz. Bu müzakere sürecini destekliyoruz" diye konuştu. Polis kurşunuyla öldürülen Cem Aygün'ün babası İ-

mail Aygün de artık barış ve çözüm istediklerini belirtti.

Aileler, açıklama ardından Meclis'in Çankaya Kapısı'na önüne gitti. Burada bir konuşma yapan Mehmet Reşat Pamuk, "Bizler asker aileleri, Barış Anneleri, Roboski'de sınır ticareti yaparken hava saldırısında çocukları öldüren Roboskili aileler ve polis tarafından vurularak öldürülen PVSK mağdurları aileler olarak Kürt sorununun çözümü için müzakere sürecinin başladığı ve sürdüğü bu zaman diliminde çözüm sürecini destek olmak için biraraya geldik. Herkesi çözüme katkı sunabilecek eylem ve etkinliğe davet ediyoruz" dedi. Aileler, barış simgeleyen beyaz güvercinler uçurdu.

DIHA/ANKARA

Roboskili aileler: Örtmeyeceksiniz

Roboskili aileler her hafta gerçekleştirdikleri eylemde devletin katliamın üstünü örtmeye çalıştığını belirterek, "Ne yaparsanız yapın, bu katliamın üstünü örtmenize izin vermeyeceğiz" dedi.

Roboski'de her hafta düzenlenen "Perşembe günleri değerlendirilmesi" eylemi 58'inci haftasında devam etti. Roboski Mezarlığı'nda gerçekleşen eyleme Uludere Belediye Başkan Yardımcısı Fehmi Yaman, BDP Uludere eski İlçe Başkanı A. Celil Piranoğlu'nun yanı sıra Roboskili aileler katıldı. Katliamda yaşamını yitiren Nadir Alma'nın ağabeyi Hikmet Alma, devletin bir yılını geride bırakan katliamı aydınlatmaya yönelik adım atmadığını belirtti. Kamuoyuna çağrı yapan Alma, "Tüm imkanlarınızı kullanın ve her yerde bize yapılanları anlatın, anlatın ki geçmişte ve günümüzde katliamlarda ölen insanlarımız mezarlarında rahat uyuyabilsinler. Biz de olmasın gereken tepkileri zamanında gösteremedik. Eğer devletin geçmişte bizi oyalamasına izin vermeyip yanınızda yer alıp o gün yaşanan cinayet ve katliamların hesabını sorabilseydik, bugün devlet böylesi bir katliamı yapmaya cesaret edemezdi" şeklinde konuştu.

Katliamın üzerinden bir yılı aşkın süre geçmesine rağmen katliamın ve katliamcılarının açığa çıkarılması için bir şey yapılmadığına dikkat çeken Alma, "Devlet ve mahkemeler dut yemiş bülbüller. Meclis Alt Komisyonu nerede? Uluslararası İnsan Hakları İzleme Örgütü (HRW), maktul ailelerinin, basın ve muhalefetin olayı aydınlatılması gerektiğini defalarca yinelemelerine rağmen Başbakan bu talepleri reddetti. Katliama ilişkin kamu soruşturmasından kaçınıldı. Yapılan resmi soruşturma ise bu raporun hazırlandığı tarihe kadar hala sonuçlanmadı. Bu sebeplerden dolayı olayın resmi olarak üstünün kapatılmaya çalışıldığından endişeleniyoruz. Biz Roboskili aileler olarak diyoruz ki ne yaparsanız yapın, bu katliamın üstünü örtmenize izin vermeyeceğiz" dedi.

DIHA/ŞIRNAK

Президент Барзани и лидеры Северной Ирландии обменялись мнениями о беспокойном прошлом и надеждах на будущее

Президент Курдистана Масуд Барзани встретился во вторник с первым министром Северной Ирландии и его заместителем, а также спикером Ассамблеи в соответствии с программой своего первого официального визита в Белфаст, который был организован министром предпринимательства, торговли и инвестиций Арлин Фостер.

Эти встречи президента, как и встречи с другими министрами и представителями деловых кругов, была направлена на укрепление связей между двумя регионами посредством торговли.

Президента Барзани, который находился с двухдневным визитом в Северной Ирландии, сопровождали д-р Фуад Хусейн, глава президентской администрации, министр внешних связей КРГ Фалах Мустафа, д-р Али Саид, министр высшего образования, и Баян Сами Абдул Рахман, представитель Регионального правительства Курдистана в Великобритании.

Во время их встречи, первый министр Питер Робинсон, заместитель первого министра Мартин Макгиннесс и президент Барзани обсудили политическую ситуацию в Ираке, Конституцию страны, а также события

в Сирии и на Ближнем Востоке в целом. Они также говорили об истории народов Северной Ирландии и Курдистана. Г-да Робинсон и Макгиннесс заявили, что они признают огромные страдания курдского наро-



да. Президент Барзани сказал: "Мы следили за ситуацией в Северной Ирландии в течение некоторого времени, потому что мы видим сходство между нашими странами. Я хотел бы поздравить Вас с мирным процессом в вашей стране и пожелать Вам успехов. Опыт показывает, что без безопасности, восстановление и развитие не могут происходить. Мы преодолели ужасные страдания в нашей истории. Мы хотели бы воспользоваться вашим опытом, и мы видим области, где мы можем сотрудничать.

Мы начали с нуля, и мы хотим, чтобы наши друзья помогли нам во взаимовыгодном сотрудничестве".

Первый министр согласился с мнением г-на Барзани и выразил надежду, что вместе они могли бы построить хорошие отношения. Заместитель первого министра сказал президенту и его делегации: "Вы прибыли как чужие, но вы стали друзьями". Президент Барзани встретился со спикером Уильямом Хайем, который проводил курдскую делегацию на экскурсию по зданию парламента.

Делегация также посетила музей "Титаник", где представлена судостроительная история Белфаста. Делегация встретилась с министром занятости и обучения Стивенем Фарри, который рассказал о работе местных институтов и курсов профессиональной подготовки. Вечером миссис Фостер организовала торжественный ужин для президента и делегации в замке Хиллсборо, гостевом доме правительства. Около 100 представителей компаний Северной Ирландии, глава "Invest Northern Ireland" (INI) и несколько министров были приглашены на вечер.

В своей речи миссис Фостер сказала, что отношения между двумя регионами быстро расширились в

последние несколько лет, особенно с момента подписания меморандума о взаимопонимании в прошлом году, что содействовало дальнейшему сотрудничеству в нескольких секторах, включая высшее образование, туризм и сельское хозяйство. Она также подчеркнула растущее число компаний, ведущих бизнес в Курдистане. "Мы действительно хотим построить наши партнерские связи с Курдистаном", сказала она.

Президент поблагодарил миссис Фостер за теплый прием. Он сказал: "Наш визит в Белфаст показывает нашу приверженность и стремление к дальнейшему развитию этих отношений. Есть много областей, где мы можем работать вместе, и мы говорим компаниям Северной Ирландии: добро пожаловать в Курдистан".

На следующий день президент Барзани посетил Институт агрокультуры и биологических наук, который подписал меморандум о взаимопонимании с Министерством сельского хозяйства и водных ресурсов КРГ.

Миссис Фостер посещала Курдистан уже дважды и подписала меморандум о взаимопонимании с министром Фалахом Мустафой, чтобы способствовать дальнейшей торговле с Курдистаном. Делегация "Invest Northern Ireland" также посетила Курдистан несколько раз, а курдские делегации, в свою очередь посетили Белфаст. Президент Барзани был официально приглашен в Белфаст первым министром страны.



Выступая в Европейском парламенте в Страсбурге сопредседатель курдской "Партии мира и демократии" (BDP) Турции Селахаттин Демирташ заявил, что запущенный процесс диалога с лидером курдского народа Абдуллой Оджалом является значительным и значимым, сообщило курдское агентство Firat News. "Нача-

Западный Курдистан обратит внимание на призывы Оджалана

тые переговоры на Имралы помогли преодолеть значительные психологические границы и удалить ненужные табу, которые блокируют развитие Турции", - сказал Демирташ и подчеркнул, что диалог и переговоры - безальтернативный способ решить курдский вопрос.

Ссылаясь на "Стратегию интеграции" правящей умеренно-исламистской партии Турции АКР, Демирташ отметил, что убийства в Париже и последние операции против ведущих командиров Рабочей партии Курдистана (РПК) в Кандиле поставили знак вопроса перед лидерами РПК и, ско-

рее всего, и на Имралы. Сопредседатель BDP отметил, что заявления органов государственной власти укрепили недоверие в стране. Демирташ отметил, что нынешнее состояние Оджалана не подходит для здорового диалога и переговоров, так как он лишен возможности обратиться к адвокату, своей организации и близким. По словам Демирташа, BDP ожидала, что турецкое правительство осуществит судебную реформу, прекратит аресты по политическим мотивам, освободит политических заключенных и предпримет конкретные шаги по предоставлению свободы прессы,

чтобы убедиться, что процесс диалога с курдским лидером может начать давать плоды.

Он напомнил, что все в Турции хотят конституции, которая гарантирует основные права и свободы. Демирташ также отметил, что решение курдского вопроса будет способствовать обеспечению мира и стабильности в регионе Ближнего Востока, добавив, что "сирийские курды также обратят внимание на призывы Оджалана". Указав, что успешное завершение диалога с курдским лидером также будет способствовать развитию отношений Турции с Европейским Союзом, Демирташ призвал ЕС и Европейский парламент поддержать процесс переговоров на Имралы. **ПСКмедиа**

Турция потратила \$400 млрд за 30 лет противостояния с курдскими сепаратистами

Почти 400 миллиардов долларов истратила Турция за период 30-летнего вооруженного противостояния с террористической Рабочей партией Курдистана (РПК), заявил на общем собрании губернаторов из 81 провинции Турции премьер-министр Реджеп Тайип Эрдоган.

"400 миллиардов долларов за 30 лет мы потратили. Если бы не эта террористическая беда, то сегодняшней Турции бы не было, была бы совсем другая Турция. Теперь мы и с террором продолжим бороться, и цели наши преследовать. Как только мы снизим терроризм, то сможем сделать такой рывок вперед, и этот рывок будет совершенно другим", - заявил Эрдоган. По его словам, Турция должна объяснить тот ущерб, который нанесла террористическая деятельность стра-

не, тем провинциям, где она процветает больше всего. Как только эти "болота" исчезнут, проблема будет решена намного быстрее. "Борьба с терроризмом ни в коем случае не будет ослаблена - ни в отношении законодатель-



ства, ни инвестиций, ни процесса демократизации", - подчеркнул Эрдоган.

Ранее газета "Сабах" сообщила, что

боевики РПК покинут территорию Турции до 21 марта - даты курдского Нового года. По данным издания, лидер РПК Абдуллах Оджалан, отбывающий пожизненный срок заключения в турецкой тюрьме, в течение 10 дней должен официально обратиться к боевикам с призывом сложить оружие, прекратить вооруженную борьбу и покинуть республику. Вывод курдов в Северный Ирак в рамках кампании по укреплению доверия к мирному процессу планируется начать в начале марта.

Как 29 января сообщала газета "Хюрриет", боевики покинут страну без оружия и под гарантии премьер-министра неприменения к ним наказаний. Предполагается, что за уходом около ста экстремистов будут следить наблюдатели от некоторых общественных организаций. Также отмечалось, что таким образом должен завершиться первый этап переговорного процесса, начатого Анкарой с РПК.

Германо-курдистанский экономический форум стартовал в Эрбиле

Совместный экономический форум Курдистана и Германии стартовал 6 февраля в Зале имени мученика Саада Абдуллы в городе Эрбиль. Экономический форум открылся в присутствии Петера Гамзау, немецкого министра транспорта



и строительства, Камрана Ахмеда, министра строительства Регионального правительства Курдистана (КРГ), Дильшада Шехаба, министра муниципалитетов и туризма КРГ, Синана Чалаби, министра промышленности и торговли КРГ, и Наузада Хади, губернатора Эрбиля. В работе форума приняли участие представители 50 немецких компаний и многие местные компании.

На церемонии открытия экономического форума Камран Ахмед Абдулла, министр строительства и ЖКХ Регионального правительства Курдистана описал двусторонние отношения между Курдистаном и Германией как глубокие и основанные на различных общих интересах и взаимных экономических связях.

Немецкий министр в своем выступлении подчеркнул готовность своей страны принять участие в продолжающемся процессе реконструкции в Курдистане. Он добавил, что Германия стремится способствовать укреплению связей с Курдистаном посредством огромных инвестиций.

ДИПЛОМАТ

№ 5 (204) 11 - 17 Февраля 2013 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

ПОСЛЕДНЯЯ
страница

Барзани прибыл с официальным визитом в Северную Ирландию

Президент Курдистана Масуд Барзани во вторник прибыл в Белфаст в ответ на

официальное приглашение правительства Северной Ирландии. В кратком заявлении

официального приглашения правительства Северной Ирландии. В кратком заявлении оном офиса президента региона сообщается, что "Барзани и сопровождающая его делегация прибыли в столицу Ирландии Белфаст в соответствии с официальным приглашением. Визит проходит в рамках нынешнего визита президента в ряд европейских стран после его участия в Давосском экономическом форуме. Во время

этого двухдневного визита президент планирует встретиться с рядом старших должностных лиц Ирландии". Барзани сопровождают вице-президент Регионального правительства Курдистана Имад Ахмед, глава президентского офиса Фуад Хусейн, министр природных ресурсов Ашти Хаврами, министр планирования Али Синди и глава внешнеэкономических связей КРГ Фалах Мустафа.



Министр пешмерга: иракское министерство обороны задерживает решение проблем между регионом и Багдадом

Министр пешмерга, Шейх Джафар Мустафа заявил во вторник, что Министерство обороны Ирака несет ответственность за задержку решения существующих проблем и напряженности в отношениях между Эрбилем и Багдадом.

Заявление Шейха Мустафы прозвучало во время встречи с южнокорейским консулом в Курдистане, Кимом Йонком Хюном, при обсуждении напряженности между Региональным правительством Курдистана и федеральным правительством Ирака.


Шейх Мустафа подчеркнул, что "министерство пешмерга

приложило все усилия, чтобы решить этот вопрос". Его словам цитирует агентство "Shafaaq News": "К сожалению, министерство обороны Ирака не обращает внимание на эти проблемы и задерживает их решение под разными предлогами, что расстраивает правительство Курдистана".

Министр пешмерга, призванный консолидировать отношения между министерством пешмерга и южнокорейским министерством обороны, пытается наладить более тесное сотрудничество между двумя сторонами в военной сфере и в области обмена информацией.

В свою очередь, южнокорейский консул сказал во время совещания, что хочет

с Министерством Курдистана и федеральным правительством Ирака претерпели значительное



"расширить отношения с Региональным правительством Курдистана на постоянной основе, и предлагает все свои усилия, чтобы продвигать этот вопрос".

Отношения между Региональным прави-

тельное напряжение после развертывания Багдадом военных сил в спорных районах, что Курдистан считает нарушением конституции и соглашений, заключенных между двумя сторонами.

Офис президента Курдистана решительно осуждает теракт в Киркуке

Офис президента Курдистана осудил взрыв, поразивший город Киркук в воскресенье, в результате которого погибли десятки и многие получили ранения. Офис президента Курдистана Масуда

Барзани назвал нападение "бесчеловечной атакой".

Президиум Курдистана распространил заявление, в котором говорится, что Департамент полиции Киркука стал свидетелем жестокой террористической атаки, в которой были убиты и ранены десятки членов службы безопасности и гражданских лиц. Согласно заявлению, террористы стремятся посредством подобных атак дестабилизировать безопасность, и нанести удар по мирному сосуществованию путем ослабления защиты

Киркука. "Мы решительно осудили это нападение и выражаем соболезнования семьям погибших и раненых, мы желаем всем пострадавшим скорейшего выздоровления", говорится в заявлении. По меньшей мере 35 человек были убиты в северном иракском городе Киркуке, после того, как террорист-смертник и боевики попытались взять штурмом штаб-квартиру полиции в спорном городе, где этническая и религиозная напряженность нарастает в течении нескольких недель.



Офис президента Курдистана Масуда

Премьер-министр КРГ встретился с федеральным министром Германии

Федеральный министр Германии по делам транспорта, строительства и городского развития, Петер Рамзауэр прибыл во главе бизнес-делегации в Эрбиль для встречи с должностными лицами правительства Курдистана и участия в первом германо-курдистанском экономическом форуме.

Немецкая делегация встретилась с премьер-министром Нечирваном Барзани, который поблагодарил ее членов их за готовность Германии быть частью процесса развития Курдистана. "Мы приветствуем немецкие компании в Курдистане. Они могут сыграть важную роль в процессе развития нашего региона, и мы заверяем немецкие компании, что они получают полную под-



держку и помощь Регионального правительства Курдистана", сказал он.

Несколько министров КРГ и должностные лица Курдистана присутствовали на встрече премьер-министра Барзани и министра Рамзауэра. Департамент КРГ по международным отношениям организовал и координирует экономический форум и двухдневный визит немецкой делегации в Курдистан.

На открытии экономического форума министр жилищного строительства и реконструкции КРГ Камаран Ахмед подчеркнул важность дальнейших отношений, особенно в области экономики, торговли и промышленности. Он сказал: "Этот форум является хорошей возможностью для немецких предпринимателей узнать больше о бизнес-возможностях и бизнес-климате в Курдистане, а также для обмена мнениями с курдскими бизнесменами, чтобы построить крепкие отношения и дальнейшее сотрудничество". Министр Рамзауэр сказал: "Курдистан находится в стадии развития. В Курдистане работают огромные инвестиции и идет развитие возможностей. И немецкие компании готовы предложить свой опыт и знания, и готовы принять участие в процессе развития Курдистана", сказал он. Несколько министров, высокопоставленных чиновников, 50 немецких компаний и курдские представители бизнеса приняли участие в этом экономическом форуме. Между муниципальным Советом провинции Эрбиль и немецкой фирмой "AJG Ingenieure GmbH" был подписан меморандум о взаимопонимании. kurdistan.ru

Обама поддержал переговоры между Оджаланом и Эрдоганом



Обама добавил, что народ Турции должен знать, что Соединенные Штаты будут поддерживать любой способ достичь мира. Анкара начала несколько месяцев назад переговоры с лидером РПК Оджаланом в целях вынудить членов РПК сложить оружие. pukmedia.com

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNIVİSAR:

TAHİR SİLƏMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

TAXIR SULEYMAN

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

Ramiz Cəbraylov

Xüsusi müxbir:

Sakit ÇIRAQLI

Региональный корреспондент:

Усуб ТЕЙФУР

Müəlliflərin mövqeyi ilə redaksiyanın

mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri 40, küçə

S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakü 40, soqaq

S.Mehmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində uyğun sahifələnləndirilib və "Bəxtiyar-4" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NƏŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500